

ƏLİRZA ƏLİYEV
ELMAN MİRZƏYEV



**TALİŞ DİLİNİN
LEKSİKASI**



Elmi redaktor: M.Mahmudov
Filologiya elmləri doktoru

Rəyçilər: M.Rəhimov
*Filologiya elmləri doktoru,
professor*

M.Məmmədov
*Filologiya elmləri doktoru,
professor*

Əlirza Əliyev, Elman Mirzəyev. Talyş dilinin leksikası.
Bakı, «Nurlan», 2003. – 82 s.

*Bu vəsait orta ümumtəhsil məktəblərində talyş dilini
tədris edən müəllimlər, azsaylı xalqların dilləri üzrə təhsil
alan magistrantlar, aspirantlar, filologlar və ümumilikdə
dilçiliklə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.*

4603000000
N(098) – 2003 ***Qrifli nəşr***

© «Nurlan», 2003

ÖNSÖZ

Əziz oxucu!

Zaman-zaman arzusunda olduğumuz müstəqillik, demokratiya, fikir və söz azadlığının mövcud olduğu bir dövrə artıq gəlib yetişmişik. Elə bir məqamda yaşayırıq ki, dövlət başçımız möhtərəm H.Əliyevin hərtərəfli diqqət və qayğısı sahəsində ölkəmizdə türkdilli azərbaycanlılarla yanaşı yaşayış işləyən talyşlər da, ləzgilər da, tatlar da, kürdlər də və başqa xalqların, etnik qrupların nümayəndələri də özlərini bu torpağın doğma övladı hiss edir, bütün Azərbaycan mədəniyyəti içərisində özlərinin tarixini, adət-ənənələrini, dilini tədqiq edir, öyrənir və nəsillərə yadigar qoyurlar. Bir sözlə, dövlətimiz suveren bir dövlət kimi demokratianın, insan hüquqlarının prinsiplərinə əmək edərək müxtəlif dillərdə danışan xalqların öz dilini, mədəniyyətini inkişaf etdirmək üçün hər cür imkan yaratmışdır. Məhz Respublikanın Prezidenti H.Əliyevin qayğısı sahəsində 1996-ci ildə ölkəmizdə yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların dilinə aid ibtidai sinif dörslikləri çap edildi. Bir sıra ali təhsil ocaqlarının magistratura və aspirantura şöbələrində azsaylı xalqların dil və ədəbiyyatına aid elmi tədqiqatların aparılması, bu sahədə kadrların hazırlanması üçün geniş imkan yaradıldı.

Bu əsərin yazılıması da məhz həmin qayığının ən böyük təzahürü kimi dəyərəndirilməlidir.

Talyş dilinin tədqiqi sahəsində XIX əsrən başlayaraq, bu günə kimi müəyyən elmi araşdırmalarının aparılması hamimizə ayndındır. Bu sahədə fundamental əsərlərin, o cümlədən B.V. Millerin «Талышский язык»,

Ə.Rəcəbovun «Talışlar və taliş dili», Ə.Sadiqovun «Taliş dilinin grammatikası» kitablarının olmasına baxmayaraq, bu dilin leksikası indiyədək geniş tədqiq olunub öyrənilməmişdir. Bu əsərin əsas tədqiqat obyekti də Azərbaycan Respublikasında yaşayan talışların dilinin leksikasıdır. Əsərdə taliş dilinin leksik-semantik qrupları, alınma sözlər, frazeoloji ifadələr, leksik vahidlərin semantik inkişafı və s. məsələlər öz əksini tapmışdır ki, bu da şübhəsiz, ümumi dilçiliyin nəzəri cəhətdən zənginləşdirilməsində müəyyən şəhəriyyət kəsb edəcəkdir.

Bu taliş dilinin leksikasına aid ilk tədqiqat əsəri olduğu üçün, heç şübhə yoxdur ki, nöqsansız da deyildir.

Əziz oxucu, taliş dilinin leksikasının gələcəkdə daha düzgün tədqiqinə aid və öyrənilməsinə kömək məqsadıla kitabdakı nöqsan və çatışmamazlıqlar barədə fikriniz bizim üçün çox maraqlı olardı. Buna görə əvvəlcədən Siza minnətdarlığımızı bildiririk.

TALİŞ DİLİNİN TƏDQİQİ

Talış dilinin öyranılması tarixi XIX asrin birinci yarısından başlanır. Bu dilə aid ilk əsər 1842-ci ildə Londonda nəşr edilmişdir. Rus iranşünası Aleksandr Xadzkonun «*Specimens of the popular poetry of Persia*» adlı bu əsərində talış dili ilə yanaşı Mazandaran və gilək dillərinə dair materiallar da öz əksini tapır. Əsərdə müəllif talış dilinə dair topladığı materiallar əsasında bu dil haqqında məlumat vermişdir.

Talş dili hakkında rus dilində ilk məlumat 1848-ci ildə Starçevskinin redaktöri ilə Peterburqda çap olunmuş «*Ensiklopedik məlumat lügəti*» əsərinin X cildində rast gəlirik. Əsərdə talş dili haqqında aşağıdakı məlumat oxuyuruz: «Talş səvəsi fars dilinin başlıca altı şivəsindən biridir. Ondan ehtimal ki, talşların vətəni Talş xanlığında istifadə olunur. Həm forması – qrammatik, həm də leksik xüsusiyyətlərinə görə o, başqa şivəldən ayrıılır. Talş dilinə mənsub olan «u» və ya «un» kəmiyyət şəkilçiləri müstəsna olmaqla, onun qrammatik formaları na Pəhləvi, nə də başqa dillərdən deyil, özünəməxsusdur. Bu şivədəyişlik əvəzliliklərinin hamısı addan əvvəl gəlir və əvəzliliklərin özü orijinaldır!»

Məlumatda taliş dilində kəmiyyət şəkilçiləri «u» və «un» göstərilsə də, bu məlumat səhvdir. Belə ki, taliş dilində kəmiyyət kateqoriyası yalnız «on» şəkilçisi ilə düzəlir. **Məsələn:** kitobon (kitablar), dion (kəndlər), asbon (atlar) və s. Məlumatda doğru olaraq göstörülür ki, taliş dilinin qrammatik formaları başqa İran dillərindən fərqlidir, özünəməxsusdur, əvəzliliklər fars dilindən fərqli olaraq addan əvvəl gəlir. Lakin bu şəxsi xüsusiyyətlər

¹ А.В. Старчевский. Справочная энциклопедический словарь: СПб., 1848, X сілд, зеb 60.

baxmayaraq, müəllif taliş dilinə müstəqil deyil, fars dilinin bir şivisi kimi baxmışdır.

Taliş dilinin tədqiqi ilə Kazan Universitetinin professoru İ.N. Berezin də məşğul olmuşdur. Onun 1853-cü ildə fransız dilində nəşr edilmiş «Recherches sur les dialectes persans» adlı əsərində taliş dilinə dair qrammatik məlumat və faktik dil materialları öz əksini tapır. Əsərdə müəllif Xodzkonun əsərində verilmiş taliş xalq mahnilarından istifadə etmişdir. Qrammatik qaydalarda, xüsusi ilə taliş dilinin fel bölməsində ciddi səhv'lərə yol verilmiş, sözlərin əksəriyyəti təhrif olunmuşdur. Buna əsasən B.V. Miller bu əsəri kəskin tənqid edərək yazır: «İ.N. Berezinin əsəri iki hissədən ibarətdir. Xodzkonun əsərlərindən alınmış qrammatik oçerk və taliş xalq nəğmələri. İ.N. Berezin taliş dilini harada, necə və kimdən öyrənilməsi barədə heç yerdə məlumat vermir. Bununla belə o göstərir ki, İran dialektlərinə dair araşdırımlar onun şəxsi əməyinin məhsuludur. Lakin nədənse onun taliş dilinə dair ocerkindən bu görünmür»¹.

İ.N. Berezinin bu əsərindən iki il sonra, yəni 1855-ci ildə taliş dilinin qrammatikası haqqında rus dilçisi P.F. Rissin «Talışlar, onların həyat tərzı və dili haqqında» adlı əsəri nəşr edilir². P.F. Riss taliş dilini öyrənmək məqsədi ilə üç gün Talışda olmuş, Lənkəran və Astarada tədqiqatlar aparmışdır. Bu səfər zamanı o, talişça isim və sıfətdən ibarət 250 söz, 70 fel, digər qrammatik materiallar (əvəzlik, say, zərf), 40 cümlə və bir neçə nağmə toplamışdır.

P.F. Rissin əsəri 72 səhifədən ibarətdir. Bundan 7 səhifə talişlar haqqında ümumi məlumata, 2 səhifə taliş dili haqqında məlumata, 30 səhifə (səh.9-38) taliş dilinin

¹ Б.В. Миллер. Талышский язык. «Изд-во Академии Наук СССР», Москва, 1953, сəh.14.

² П.Ф. Рисс. О талышинцах, их образе жизни и языке. «Записки Кавказского отдела Имп. Русского Географического Общества», III китаб, Tiflis, 1855.

grammatikası, qalan hissəsi isə (səh.38-72) taliş dili lügətinə həsr olunmuşdur.

P.F. Riss taliş dili haqqında belə məlumat verir: «Taliş dili İran dilləri ailəsinə mənsubdur, hamidən çox fars dilinə yaxındır; o, müstəqil inkişaf etmiş və bəzi qrammatik xüsusiyyətlərinə, bir çox kök söz formasına görə onun Avropa, on çox slavyan dillərinə yaxınlığı çox maraqlıdır»¹.

Əsərin qrammatika hissəsi «Ad» (səh.9-14), «Əvəzlik» (səh.15-20), «Fel» (səh.21-36), «Zərf» (səh.37), «Önlük» (səh.37-38), «Bağlayıcı» (səh.38) hissələrindən ibarətdir.

Müəllif əsərin lügət hissəsində taliş sözlərini ərəb qrafikası ilə vermiş, lakin onları rus qrafikası ilə transkripsiya etmiş, spesifik səsləri göstərmək üçün rus hərfərinə deykratik işarələr əlavə etməklə onların tələffüzünü izah etmişdir. Lügət nitq hissələri üzrə verilsə də, əlifba sırası gözlənilməmiş, sözlər pərakəndə şəkildə verilmişdir. Taliş sözləri fonetik tərkibinə görə rus sözlərinə oxşadıqda müəllif səhifənin aşağısında xüsusi qeyd verir; məsələn, «be» - rusca «bez», «müz» - rusca «muxa», «vak» - rusca «volk» («vak» sözü müasir taliş dilində işlənmir) və s.

Taliş dilinin tədqiqi ilə XIX əsrin məşhur rus iranşünası, Rusiya Elmlər Akademiyasının üzvü B.A. Dorn da məşğul olmuşdur. Əsasən əfqan dilinin tədqiqi ilə məşğul olan B.A. Dorn əfqan dilinin qrammatikasına aid əsərlərində taliş dilini saitlərin bolluğuına görə əfqan dili ilə müqayisə etmişdir.

B.A. Dornun Elmlər Akademiyasına təqdim etdiyi hesabatdan məlum olur ki, o taliş dilinin tədqiqi ilə məşğul olmuşdur. Taliş dilini öyrənmək məqsədi ilə 1860-ci il oktyabr ayının 6-da Lənkərana gəlmış və orada özü ilə gətirdiyi mətnlərin taliş dilinə tərcümə edilməsi barədə

¹ Yenə oradə, səh. 7-8.

razılıq almıştır. Sonra o, Tiflisde İbrahimbəy adlı bir nəfərdən taliş dilini öyrənmişdir. İbrahimbəy onun üçün rusca-talişça lüğət də düzəltmişdir. B.A. Dorn ikinci dəfə Lənkərana gəlmış və 1861-ci il aprelin 27-dən mayın 4-dək orada olmuşdur. Lənkəranda olarkən o, molla Əsədullanın taliş dilinə tərcümə etdiyi hekayələri və molla İsmayılin talişça şərlərini əldə etmiş, habelə İbrahimbəyin köməyi ilə taliş dili qrammatikasının asasını tərtib etmişdir. Lakin çox tövüsü kifaiyyətli, istər B.A. Dornun taliş dilinə dair materialı, istərsə də, onun taliş dilinin qrammatikası çap olunmamışdır.

1895-1901-ci illərdə Strasburqdə alman iranşunuası V.Heygerin «Grundriss der iranischen Philologie» adlı əsəri nəşr olunmuşdur. Bu əsərdə «Xəzərin sahilindəki İran dialektləri» başlığı altında Mazandaran, gilək, tat, taliş dillərindən nümunələr verilmişdir. Müəllif burada həmin dillərin fonetikası və morfolojiyasından bəhs etmişdir.

Əsərdə V.Heygerin taliş dili səsləri və morfolojiyasına dair mülahizələri doğru deyildir. Taliş dilinə aid misallarda çoxlu təhriflərə yol verilmişdir. Bütün bunlara əsaslanan B.V. Miller özünün «Талышский язык» əsərində V.Heygerin mülahizələrini kəskin tənqid etmişdir. **Məsələn:** V.Heygerə görə, taliş dilində kəmiyyət kateqoriyası *an||on||un||u* şəkilçiləri ilə yaranır. Halbuki, taliş dilində kəmiyyət kateqoriyası yalnız – *on* şəkilçisi ilə düzəlir. O, ismin yönük hali üçün formant – *u* şəkilçisini göstərmişdir. Lakin taliş dilində ismin yönük hali –*ba* ön qoşması ilə ifadə olunur. **Məsələn,** *kə* (ev), *ba kə* (eve); *di* (kənd), *ba di* (kəndə) və s.

1889-1891-ci illərdə mühəndis De Morganın rəhbərliyi altında fransız arxeoloji missiyası İranə getmişdir. De Morgan bu zaman İranın şimal-qərb rayonlarına, o cümlədən Taliş xanlığına getmiş və səyahət zamanı kurd, taliş dillərinə, habelə başqa İran dillərinə dair

materiallar toplayıb, onları 1904-cü ildə Parisdə çap etdirmişdir¹.

De Morganın əsəri iki hissədən ibarətdir. Taliş dilinə aid materiallar əsərin ikinci hissəsinə daxildir və 261-288-ci səhifələri əhatə edir. Burada Lənkəran və Kərgənrud şivələrindən alınmış 769 sözün siyahısı, 20 cümlə verilmişdir. Həmin söz və ifadələr fransız dilinə tərcümə olunmuşdur. Əsərin sonunda «Lənkəran şivəsində nağıllar» başlığı altında beş səhifədən ibarət talişça mətnlər verilmişdir. Mətnlər ərəb əlifbası ilə verilmiş və fransız dilinə tərcümə edilmişdir.

Keçmiş Sovet İttifaqı dövründə dilçilik elminin bütün sahələri ilə yanaşı, iranşunuashıq sahəsi də geniş tədqiqatə cəlb olunmuşdur. Digər İran dilləri ilə bərabər taliş dili də İran dilçiliyi sahəsində tanınmış alimlər – B.V. Miller, V.S. Sokolova, L.A. Pireyko tərəfindən ardıcıl tədqiq etilmişdir.

Taliş dilinin öyrənilməsi sahəsində B.V. Millerin xidmətləri xüsusilə qeyd olunmalıdır. Hələ toləbəlik dövründə taliş dilini öyrənməyə başlayan B.V. Miller 1925-ci ildə Azərbaycana gəlmış, talişlərin yaşadığı rayonlarda olmuş və burada onların dilinə dair materiallar toplamışdır. Bu səyahətin hesabatı Azərbaycanı tədqiq-tətəbbö cəmiyyətinə təqdim edilmiş və 1925-ci ildə çap olunmuşdur. 1930-cu ildə B.V. Millerin «Taliş mətnləri» adlı kitabı çapdan çıxmışdır². Kitabın girişində taliş dilinin fonetik sistemində bəhs olunur. Əsərdə taliş mətnləri rus dilinə tərcümə olunmuş və buna talişça-rusca-fransızca lüğət əlavə edilmişdir.

1948-ci ildə B.V. Millerin «Taliş dilində isimlərdə –i suffiksə haqqında» məqaləsi «Dil və təfəkkür» məcmuəsinin XI cildində dərc olunmuşdur.

¹ Morgan. Mission scientifique en Perse, t.V. Etudes linguistiques. Paris, 1904.

² Б.В. Миллер. Талышские тексты, Москва, 1930.

B.V. Millerin uzun illərdən bəri apardığı böyük və səmərəli tədqiqatının yekunu SSRİ EA Dilçilik İstututu tərəfindən çap olunmuş «Talış dili» adlı monoqrafiyasıdır¹. Monoqrafiya istor talış dilinə dair aparılmış tədqiqatlar içərisində, istorə də müəllifin öz yaradıcılığı sahəsində diqqəti cəlb edən ən böyük nəzəri əsərdir. Əsərdə talış dili bütün aspektlərdə tədqiq edilmişdir. Kitabın sonunda rus dilinə tərcümə ilə birlikdə talış mətnləri verilmişdir.

Talış dilinin öyrənilməsi ilə V.S. Sokolova da məşğul olmuşdur. V.S. Sokolova Lənkəranda olmuş, talış dilini öyrənmiş və talış mətnləri toplamışdır. Topladığı materiallar əsasında sonralar o, özünün «İran dillərinin fonetikası haqqında yeni məlumat»², «İran dillərinin fonetikasına dair öcherklər»³ adlı əsərlərində talış dilinin fonetik sistemi haqqında məlumatlar vermişdir.

Talış dili sahəsində rus alimi L.A. Pireyko da geniş tədqiqat işləri aparmışdır. Onun 1966-ci ildə «Talış dili»⁴, 1976-ci ildə isə «Talışça-rusca liyət»⁵ adlı əsərləri çap olunmuşdur.

1981-ci ildə L.A. Pireykonun «Talış dilində ikinci hal feleksiyasının inkişafı haqqında» məqaləsi də «İran dilçiliyi» məcmüsündə nəşr olunmuşdur.

Respublikamızda talış dilinin tədqiqi sahəsində hələ keçən əsrin 30-cu illərində xeyli iş görülmüşdür. 1930-cu ildən başlayaraq 1938-ci ilə qədər Azərbaycanda yaşayan azsaylı xalqlar, eləcə də, talışlar arasında savadsızlığı ləğv etmək məqsədi ilə latin qrafikası əsasında talış əlifbası yaradılmışdır. Bu illər ərzində talış dilində məktəblər

¹ Б.В. Миллер. Талышский язык. Изд-во «Академия Наук СССР», Москва, 1953.

² В.С. Соколова. Новые сведения по фонетике иранских языков, сб. «Иранские языки», Москва, 1950, с.5-28.

³ В.С. Соколова. Очерки по фонетике иранских языков, Москва, 1953, с.ah. 104-121.

⁴ Л.А. Пирейко. Талышский язык. Языки народов СССР, Иллюстронейские языки, Москва, 1966, с.ah.302-322.

⁵ Л.А. Пирейко. Талышско-русский словарь. Изд-во «Русский язык», Москва, 1976

açılmış, hətta Lənkəran şəhərində Talış Pedaqoji Texnikumu təşkil olunmuşdur. Talış məktəbləri üçün natamam orta məktəbin VI sinfinə qədər dərsliklər yazılmışdır. Bu işdə Zülficar Əhmədzadə, Müzəffər Nəsirli, Qulam Ələkbərlinin xüsusi xidmətləri olmuş və onların əməyi sahəsində həmin illərdə talış dilinə dair aşağıdakı kitablar nəşr olunmuşdur:

1)Əhmədzadə Z., Nəsirli M. Əlisba, 1933.

2)Əhmədzadə Z. Tolış zivon (giramər ijen niviştə gaydon), bo çominci sinifiyo, 1934.

3)Nəsirli M., Əhmədzadə Z. Tolış zivon. Bo naştına məktəbono (giramər ijen niviştə gaydon), 1934.

4)Əhmədzadə Z., Ələkbərli Q. Giramər. Fonetika ijen morfoloqiya, bo pencəminci sinifiyo, 1934.

5)Əhmədzadə Z., Ələkbərli Q. Tolış zivon. Grammatika ijen niviştə gaydon. Bo naştına məktəbi II sinifiyo, 1937.

1930-1938-ci illərdə talış dilində bir çox bədii əsərlər çap edilmiş, Azərbaycan və rus ədəbiyyatından talış dilinə tərcümələr olunmuşdur.

Talış dili Azərbaycan dilçi alimləri tərəfindən də araşdırılmışdır. 1971-ci ildə N.Mammədov «Talış dilinin Şüvi sıvəsi» adlı namizədlik dissertasiyasının müdafiə etmişdir.

Respublikamız öz müstəqilliyini qazandıqdan sonra, ölkəmizdə yaşayan bütün azsaylı xalqların dilləri kimi talış dilinin də tədqiqinə geniş imkanlar yaradılmış, bu dilin müxtəlif aspektlərdə öyrənilməsi işi xeyli genişlənmişdir. Hazırda talış dili Lənkəran, Astara, Lerik, Masallı rayonlarında bəzi ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris olunmaqdadır. Son on il ərzində talış dilinin tədqiqi ilə Ə.Ə. Rəcəbov, Ə.Ş. Sadıqov və başqaları məşğul olmuş, müxtəlif elmi məqalələr, kitablar çap edilmişdir. Bunlardan Ə.Ə. Rəcəbovin «Talışlar və talış dili» (Bakı, 1994), Ə.Ş. Sadıqovun «Talış dilinin grammatikası» (2002) talış dilinə dair sanbalı əsərlərdir.

LEKSİKOLOGİYA

Yunanca iki sözdən («lexikos» - lügət, **logos** - təlim) ibarət olan leksikologiya dilçiliyin bir bölməsi olub, dilin lügət tərkibini öyrənir. Dilin lügət tərkibi dedikdə dildə olan bütün sözlər və frazeoloji birləşmələr nəzərdə tutulur.

Leksikologiyanın başlıca məqsəd və vəzifəsi dilin lügət tərkibini müəyyən bir sistem əsasında öyrənməkdən ibarətdir. Burada sözün mahiyyəti, tərkibi, mənasi, çoxmənalılığı izah olunur və sözlər mənə baxımından qruplaşdırılır. Lazım gəldikdə sözlərin əmələgəlmə tarixi lügət tərkibinin yaranması, formallaşması və inkişafı araşdırılır. Bundan əlavə, leksikologiyada dilin lügət tərkibinin aktiv və passivliyi, istifadə dairəsi, sözlərin mənşəyi və frazeoloji birləşmələr də öyrənilir.

Talış dilinin leksik tərkibini bu və ya digər şəkildə araşdırıb öyrənməklə bu dilin leksikologiyası bir elm kimi formallaşır və onun zənginliyi diqqəti cəlb edir.

TALİŞ DİLİNDE FORMA VƏ MƏZMUNCA SÖZ QRUPLARI

Çoxmənalı sözlər

Başqa dillərdə olduğu kimi talış dilində də sözlərin ifadə etdikləri mənalar kəmiyyət və dərəcələrinə görə müxtəlifdir. Yəni bəzi sözlər bir, bəzi sözlər isə iki və daha artıq mənalar ifadə edir. Bu baxımdan talış dilinin lügət tərkibindəki sözləri iki qrupa bölmək olar: 1)təkmənalı sözlər; 2)çoxmənalı sözlər.

Təkmənalı sözlər yalnız bir mənə ifadə edir. Dilçilik ədəbiyyatında belə sözlər monosemantik sözlər də deyilir. Talış dilində belə sözlər çoxdur. Məsələn: **mu** (mən), **tu** (sən), **kə** (ev), **do** (ağac), **rə** (tez), **şanqo** (gecə) və s.


Talış dilinin lügət tərkibində təkmənalı sözlərlə yanaşı, çoxmənalı sözlər də geniş yer tutur. Təkmənalı sözlərdən fərqli olaraq çoxmənalı sözlər iki və daha artıq mənə kəsb etmək xüsusiyyətinə malikdir. Bu mənələrdən biri müstəqil, qalanları isə köçürmə və məcəzi mənalar ifadə edir.

Talış dilində çoxmənalı sözlər müxtəlif mənə çalarlarına malikdir. Belə ki, bəzi sözlər iki, üç, dörd mənə çalarlarına malik olduğu halda, bəziləri daha çox məcəzi mənalar kəsb edir. Məsələn: **odəmi** bükə, maşını bükə; **odəmi** kəş, **şay** kəş, **rüj** kəş; **odəmi** peş, **kay** peş, **diy** peş, **roy** peş və s.


Talış dilində çoxmənalı sözlərə isim, fel və sıfətlərdə təsadüf edilir. Bunu nəzərə alaraq talış dilində çoxmənalı sözləri nitq hissələri baxımdan üç qrupa bölmək olar:

1)İsimlərdə çoxmənalılıq. Əsasən ümumi isimlərlən ibarət olan çoxmənalı isimlər əşyanın forma oxşarlığına görə çoxmənalılıq kəsb edir.

Talış dilində çoxmənalı isimlərə misal olaraq **çəş** (göz), **sə** (baş), **qəv** (ağız), **linq** (ayaq), **kəş** (qol), **peş** (bel), **bin** (dib), **dim** (üz) və s. sözləri misal göstərmək olar. Bunlardan bir neçəsinin mənə çalarlarını nəzərdən keçirək:



Az tolışım diyo çəsim
 Biə honi çeşmə təşim
 Şodən mini ba bül qıya,
 Ovikü az olətkəsim.
 (M.Dövran)



2) Fellərdə çoxmənalılıq. Fellərdə çoxmənalılıq müxtəlif əşyaların oxşar hərəkətlərə malik olması ilə bağlıdır. **Məsələn:**

barde aparmaq

- kitab barde (kitab aparmaq)
- ko barde (iş aparmaq)
- işəni barde (özünü aparmaq)
- sixan barde (söz aparmaq)
- məclis barde (məclis aparmaq)
- çəxü barde – bə lüz çəxü barde
(bıçaq aparmaq)

kəşe çəkmək

- mişor kəše (mişar çəkmək)
- pəpriz kəše (papiroş çəkmək)
- ro kəše (yol çəkmək)
- dard kəše (dərd çəkmək)
- das kəše (əl çəkmək)
- misal kəše (misal çəkmək)
- fik kəše (fikir çəkmək)
- ah kəše (ah çəkmək)

doy vermek

- kitob doy (kitab vermek)
- ko doy (iş vermek)
- ro doy (yol vermek)
- sixan doy (söz vermek)
- ağlı doy (ağıl vermek)
- xəy-diyo doy (xeyir-dua vermek)
- sədo doy (səs vermek)

3) Sifatlarda çoxmənalılıq. Taliş dilində sıfatların əksəriyyəti rəng, höcm, dad və s. oxşarlıqla əsasən müxtəlif məcazi mənalar kəsb edir. **Məsələn:**

tünd tünd

- tündə çay (tünd çay)
- tündə odəm (tünd adam)
- tündə sixan (tünd söz)
- tündə qəp (tünd danışçı)

şin
 şirin
 tündə cəvob (tünd cavab)
 şinə sef (şirin alma)
 şinə sixan (şirin söz)
 şinə qəp (şirin danışq)
 şinə zivon (şirin dil)
 şinə moə – çimə şinə moə (şirin ana)
 şinə düs (şirin dost)
 şinə han (şirin yuxu)
 şinə con (şirin can)

Çoknə şiniş, çoknə ti çok,
 Çimə **şinə tolışa zivon**
 Ha sixanı vilisə pok,
 Çimə **şinə tolışa zivon**.
 (N.Tolishi)

Ha çimə **şinə düston**,
 Oma rəsə tovoston
 Tovostoni ləzzət co,
 Mande bedəni beko.
 (T.İlham)

Vətəni büm **şinə cone**
 Ki ki,bı coni ğibone
 Əve, əve əsl inson,
 Bümən çəye, imi bızın!
 (T.İlham)

qon
 ağır
 qonə siğ (ağır daş)
 qonə odəm (ağır adam)
 qonə səyd (ağır seyid)
 qonə sixan (ağır söz)
 qonə cəvob (ağır cavab)

nam
 yumşaq
 namə nün (yumşaq çörək)
 namə odəm (yumşaq adam)
 namə qəp (yumşaq damışq)
 namə voş (yumşaq yağış)

Başqa dillərdə olduğu kimi taliş dilində də çoxmənali sözlər bu dilin lügət tərkibinin zənginləşməsində mühüm rola malikdir. Bu dildə bəzi mürəkkəb sözlər çoxmənahılıq hesabına əmələ gəlmişdir. **Məsələn:** müəxolə (hörük), şitəsə (qaymaq), siyokija (qaratoyuq), sıəsinə (qarquşu) və s.

Çoxmənali sözlər hesabına yaranan çoxlu sayıda frazeoloji birləşmələr taliş dilinin lügət tərkibini daha da zənginləşdirir. **Məsələn:** qüs doy (dinləmək), ranq pəre (qorxmaq), sə karde (qurtarmaq), bə sa dənoy (anlatmaq), bə das dənoy (aldatmaq), bə vanq eqine (səsə düşmək), çəş noy (güdmək, izləmək), bə sa dəşə (anlamaq) və s.

Omonimlər

Omonim sözü iki yunan sözünün («homos» - eyni, «onuma» - ad) birləşməsindən əmələ gəlmişdir. Dilçilik ədəbiyyatında omonim sözlərə əsasən belə tərif verilir: «Eyni səs tərkibinə malik müxtəlif mənali sözlərə omonimlər deyilir».

Omonim sözləri ayrıçı bir leksik vahid kimi mücyyənləşdirmək üçün bir sıra cəhətlər nəzərə alınır. Bu sözlər üçün məna müxtəlifliyi, forma, tələffüz və qrafik cəhətdən eynilik əsas xarakterik cəhətlərdir.

Dilçilik ədəbiyyatında omonim sözlər əmələgəlmə yollarına, mənasına və quruluşuna görə təsnif olunur. Bu baxımdan taliş dilində işlənən omonim sözlər əmələgəlmə yollarına, mənalarına görə müxtəlifdir.

Talış dilində omonimlərin yaranma və əmələgəlmə yolları bu dilin öz daxili imkanları ilə yanaşı, başqa dillərdən alınan sözlər hesabına da gedir. Talış dilinin öz daxili imkanları hesabına yaranan omonimləşmədə çoxmənalı sözlər mühüm rol oynayır. Çoxmənalı sözlər hesabına gedən omonimləşmə bu sözlərdə mənalardan birinin inkişaf edərək müstəqil sözə çevrilməsidir.

Talış dilində çoxmənalı sözlərdən törəyən omonim sözlərə aşağıdakılari misal göstərmək olar:

moə *dişi cins mənasında (moə və – «dişi quzu»)*
Ana

Mı hitənim, loy-loyı je,
 Ənəhət bəş, səən dəja.
 Mija səpe noəni mijə,
 Çimi dili poə moəm,
 Bəmi ümür doə moəm.

(N.Tolşı)

peşt *bel (odəmi peşt – «adamin beli»)*
arka (kəy peşt – «evin arxası»)

mışt *ovuc (i müşt ov – «bir ovuc su»)*
yumruq (mışt je – «yumruq vurmaq»)

rome *sürmək (maşın rome – «maşın sürmək»)*
şumlamaq (virə rome – «yer şumlamaq»)

Talış dilində omonim cərgələrin yaranmasında bu dilə mənsub sözlərlə yanaşı alınma sözlər də mühüm rol oynayır. Belə ki, müəyyən tarixi səbəb və hadisələrlə əlaqədar olaraq bu dilə keçən alınma sözlərin bəziləri omonim sözlər kimi işlənir.

Talış dilində alınma sözlər hesabına omonimlik təşkil edən sözləri iki qrupa bölmək olar: 1)talış və alınma sözlərdən ibarət olan omonimlər; 2)tamamilə alınma sözlərdən ibarət olan omonimlər.

Birinci qrupa daxil olanlar. **Məsələn: qür** (qəbr) – **qür** (six, gurultulu, güclü). Bu sözlərdən biri **qür** (qəbr) leksemi mənşeyinə görə İran dillərinə mənsubdur. Omonim cərgənin ikinci üzvü olan **«qür»** sözünün fonetik cəhətdən təhrif olunmuş formasıdır. Bu söz müxtəlif türk dillərində «six», «cuca», «güclü», «gurultulu» və s. mənalarda işlənməkdədir. Talış dilində eynilə həmin mənaları ifadə edir və **qür** (qəbr) sözü ilə tələffüz, qrafik cəhətdən eyniləşərək omonimlik kəsb edir. **Məsələn: Qürüş** di nüri pürbo (Qəbri nurla dolsun). Məclis yaman **qürbe** (Məclis yaman gür idi). Çəy **qürə** sədo hese (Onun gür səsi var) və s.

Talış dilində alınma sözlər hesabına yaranan omonim sözlərin bir qismi tamamilə alınma sözlərdən ibarət olur. Belə sözlərdən bir neçəsinə nəzərdən keçirək:

Kok (kök). Azərbaycan dilində omonim olan **«kök»** sözünün daşıdığı əksək mənalardan talış dilində bu sözin fonetik dəyişikliyi uğramış forması olan **«kök»** sözü ilə ifadə olunur. **Məsələn: doy kök** (ağacın kökü), **kökə** odəm (kök adam), çəvon **kok** ci Birədiqoküe (Onların kökü Boradığahdandır), Çəy kef **koke** (Onun kefi kökdür).

Bağlı (bağlı). Azərbaycan dilində **«bağlı»** omonimi **«örtülü»**, **«qapalı»**, **«bağı çox olan yer»**, **«məftun»**, **«vurulmuş»**, **«əlaqədar»** kimi mənalalar ifadə edir¹.

Talış dilində **«bağlı»** şəklində işlənən bu türkizim bir

¹ H.Hasanov, Azərbaycan ədəbi dilinin omonimlər lüğəti. «Məarif» nəşriyyatı, Bakı, 1981, sah.57.

sıra mənalar ifadə edərək, omonimlik kəsb edir. **Məsələn:** **Kəyba bağlıü** (Qapı bağlıdır). Əv bi koy dilo **bağlıü** (O bu işə ürəkdən bağlıdır, vurğundur). Dı koy **bağlıü** heç çətinəti ni (İşlə bağlı, əlaqədar heç bir çətinlik yoxdur) və s.

Düz. Azərbaycan dilində «hamar sahə», «doğru», «həqiqət», birbaşa, «sıra ilə yerləşdirmək, qoymaq» və ədat kimi işlənən «düz» sözü taliş dilində heç bir fonetik dəyişikliyə uğramadan bir sıra mənalar ifadə edir. **Məsələn:** **Mığoni düz** (Muğanın düzü), **düz şe** (düz getmək), **Düz** di sore ay vindənim (Düz iki ildir onu görmürəm).


Bəs (bəhs). Bu söz ərəb mənşəli olub, taliş dilində ətraflı danışmaq, mübahisə etmək və elmin, əsərin bir hissəsi mənasında işlənir. **Məsələn:** Dı mi **bəs** məkə (Mənimlə bəhs, mübahisa etmə). Kitobi i **bəs** mərəğine (Kitabın bir bəhsini maraqlıdır). Bundan başqa, Azərbaycan dilində olduğu kimi, taliş dilində də «bəs» həm də ədat kimi işlənir. **Məsələn:** **Bəs** ti koncobiş? (Bəs sən haradaydın?), Boççi **bəs** ti şanqo noməş? (Niyə bəs sən gecə gəlmədin?).

Taliş dilində omonim sözlər həm eyni, həm də müxtəlif nitq hissələrindən ibarətdir. Eyni nitq hissələrindən ibarət olan omonimlər əsasən isim və fellərdə özünü göstərir. **Məsələn:**


İsimlərdən ibarət olan omonimlər;

band 

- dağ (barzə band – «uca dağı»)
- oynaq (dasi band – «əlin oynağı»)
- ip (məşə band – «ayaqqabının ipi»)
- suyun kənarası axmasının qarşısını almaq üçün çəkilən sədd (band je – «bənd vurmaq»)

çəsme 

- çəsme (honi çəsme – «bulagın çəşməsi»)
- otaq (penc çəsme kə – «beş otaq ev»)
- horra (çəsme je – «horra vurmaq»)

lon 

- hin (kaqə lon – «toyuq hini»)
- əkilməmiş torpaq (lonə zəmin – «əkil-məmiş yer»)

asə 

- sümük (lınqi asə – «ayağın sümüyü»)
- ülgüç (dı asə toşə – «ülgüclə qırxmaq»)


də 

- dərə (hovluq də – «enli dərə»)
- dişcik (mişori də – «mişarın dişciki»)

Fellərdən ibarət olan omonimlər;

vite 

- qaçmaq (bə kə vite – «evə qaçmaq»)
- ələmək (ordə vite – «un ələmək»)

ğande 

- atmaq (mışt ğande – «yumruq atmaq»)
- yixmaq (bə zəmin ğande – «yero atmaq»)


dəjə 

- sancmaq (darzən dəjə – «iynə sancmaq»)
- ağrımaq (sə dəjə – «baş ağrımaq»)

Taliş dilində omonim sözlərin bir qismi müxtəlif nitq hissələrindən təşkil olunub. Bunlardan bəziləri iki, bəziləri isə üç nitq hissəsinə mənsub sözlərdən ibarətdir. Nümunələrə diqqət yetirək:

kü 

- təpə (nizimə kü – «alçaq təpə»)
- boranı (sipiə kü – «ağ boranı»)
- kor (küə odəm – «kor adam»)



Talış dilində işlənən omonim sözlər quruluşuna görə, əsasən, sadə sözlərdən ibarətdir. Bunu yuxarıda göstərdiyimiz misallarda da aydın görmək olur.

Sinonimlər

Sinonim sözü yunanca eyni adlı deməkdir. Dilçilik adəbiyyatında sinonim sözlərə əsasən belə tərif verilir: «Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sinonimlər deyilir»¹. Professor

¹ S.Cəfərov. Müasir Azərbaycan dili. «Maarif» nəşriyyatı, Bakı, 1982, sah.28.

H.Həsənov isə sinonim sözlərə belə tərif verir: «Bir ümumi məna ilə əlaqədar olub, bir məfhumu müxtəlif şəkildə adlandıran, leksik-semantik variantlarına görə eyniləşən, mənaca yaxın sözlərə sinonim deyilir»².

Təriflərdən göründüyü kimi sinonim sözlərdə məna ümumiliyi əsas şərtidir. Lakin bir ümumi məna ifadə edən hər bir sinonim cərgə məna çalarları və üslubi boyalarına görə bir-birindən fərqlənir. **Məsələn:** Talış dilində bir sinonim cərgə təşkil edən **süte-vəşə-vəş** **qəte** (yanmaq) sözləri bir ümumi mənaya malik olsalar da, məna çalarlarına görə bir-birindən fərqlənirlər. **«Dilim süte»** (ürəyim yandı) ifadəsində **«süte»** sözünün **«vəşə»** sözü ilə əvəz etmək olmaz. Yaxud da **«işıq vəşə»** (işıq yandı) ifadəsində **«vəşə»** sözünü **«süte»** ilə əvəz etmək olmaz. **«Vəş qəte»** leksimi isə bunlardan fərqli olaraq daha güclü yanmaq anlamını ifadə edir.

Sinonimliyin əsas xüsusiyyətlərindən biri də sinonim cərgənin mövcudluğudur. Bir məna qrupunu təşkil edən sözlər sinonim cərgə adlanır².

Talış dilində sinonim cərgələr tərkibinə görə müxtəlifdir. Bu dildə sinonim cərgələrin əksəriyyəti iki-üç sözdən ibarət olsa da, dörd və daha artıq sözlərdən ibarət sinonim cərgələrə də təsadüf olunur. **Məsələn:** **həmrə-düs** (dost), **behol-bekef** (kefsiz), **nosoz-noxəş-ozoin** (xəstə), **baste-epiştə-dəbaste** (bağlamaq), **rəğ-rışa-kok** (kök, nəsil), **reçin-ğəşənq-xanım** (gözəl), **şodoy-ğande-hil** **doy-kirtəgə** **doy** (atmaq) və s.

Başqa dillərdə olduğu kimi talış dilində də, sinonim cərgələrdə bir söz məna biximində cərgənin əsasında durur və dominant rolunu oynayır. Dilçilikdə «dominant» adlanan bu termin latin sözü olub, mənası «hökümran», «hakim», «üstün» deməkdir.

Talış dilində **siğ-rığ-hal** (daş), **şin-şəkə** (şirin), **hnq-**

¹ H.Həsənov, Müasir Azərbaycan dilinin leksikası. «Maarif» nəşriyyatı, Bakı, 1988, sah.64.

² S.Cəfərov. Göstərilən əsəri, sah.31.

po-qır (ayaq), **vəziyət-hol-əhvol** (vəziyyət) kimi sinonim cərgələrdə «siğ», «şin», «linq», «vəziyət» sözləri aparıcı olduğu üçün dominant mövqeyindədir.

Talış dilində sinonim sözlərin əmələgəlmə yolları və mənbələri müxtəlidir. Başqa dillərdən alınma sözlər və frazeoloji birləşmələr bu dilin sinonimlər sistemini daha da zənginlik, rəngarənglik verir.

Bu dildə sinonim sözləri mənşəyinə görə üç qrupa bölmək olar: 1)talış dilinin sözlərdən ibarət olan sinonimlər; 2)talış və alınma sözlərdən ibarət olan sinonimlər; 3)tamamilə alınma sözlərdən ibarət olan sinonimlər.

Birinci qrupa daxil olan sinonim sözlər daha geniş yayılmışdır. **Məsələn:** **yol-dıjd** (böyük), **se-hire** (almaq), **pekarde-ros karde** (qaldırmaq), **əşte-ros be** (qalxmaq), **beşə-beme** (çixmaq), **barz-bılnd-ləvər** (hündür), **rük-hird-qədəli** (balaca), **vıriski-asqı-visqı-əlhəq-bəhəq** (parlıltı) və s.

Ikinci qrupa daxil olan sinonim cərgələrin genişlənməsində alınma sözlər də iştirak edir. Belə sinonim cərgələrdə Azərbaycan və ərəb alınmaları iştirak etsə də, dominant mövqeyində talış dilində mənsub söz durur. **Məsələn:** **tel** (tal.)-**ağu** (az.)-**zəqqov** (ər.) «acı», **cindo** (tal.)-**axməx** (az.)-**səfə** (ər.) «dəli», **rəğ** (tal.)-**rişə** (tal.)-**kok** (az.) «kök, nəsil», **toki** (tal.)-**zilmot** (ər.) «qaranlıq», **xivand** (tal.)-**soyb** (ər.) «sahib», **dıl** (tal.)-**ğəlb** (ər.) «ürək», **sipirış** (tal.)-**alicənab** (ər.) «ağsaqqal», **beməxə** (tal.)-**ociz** (ər.) «aciz», **çəşpeniqət** (tal.)-**pəxil** (ər.) «paxıl» və s.

Üçüncü qrupa daxil olan sinonim sözləri üç yera bölmək olar:

1)Yalnız Azərbaycan alınmalarından ibarət olan sinonimlər; **irişəq-ıqid-ğəhrəman**, **alver-aliş-veriş**, **adət-vərdiş**, **aydın-təmiz**, **atüstü-tezbazar**, **rışva** – **daşbaş** və s.

2)Yalnız ərəb alınmalarından ibarət olan sinonimlər; **aləm-dünyo**, **cafo-zəhmət**, **vaxt-vədə-zəmon**, **insof-mırvət**, **əzab-əziyət-zillət** və s.

3)Azərbaycan və ərəb alınmalarından ibarət olan sinonimlər; **yığıncaq** (az.)-**məclis** (ər.), **ğanəcəq** (az.)-**mərifət** (ər.), **var** (az.)-**dəvlət** (ər.), **əsas** (az.)-**ümdə** (ər.) və s.

Talış dilində sinonim cərgələrin genişlənməsində frazeoloji birləşmələr də mühüm rol oynayır. **Məsələn:** **tarse-ranq pəre** (qorxmaq), **oqıne-omande-şivird** be-sist be-həlok be-daso eqine (yorulmaq), **cindo be-səfə be-axməx** be-bə küyon dəqinə (dəli olmaq) və s.

Bəzi sinonim cərgələr isə yalnız frazeoloji birləşmələrdən təşkil olunub. **Məsələn:** **sə rəsə-ağıl birne** (anlamaq), **zəhlə ekarde** – **sə-qüs barde-sə xərob karde** (çox danışmaq), **bə con ome-bə hərəkat ome** – **kəş-das ğande** (çalışmaq), **dıl-se** – **holiyət karde** (ürəyi getmək) və s.

Talış dilində bütün nitq hissələrdə sinonim sözlər mövcuddur. Bu da talış dilinin zəngin lügət tərkibinə malik olmasını bir daha sübut edir. Kəmiyyətə görə isim, fel və sıfatlarda sinonim cərgələrin daha geniş yayılması müşahidə olunur.

1)İsimlərdən ibarət olan sinonimlər: **həmro-düs** (dost), **zəmin-büm-co-virə** (yer), **zizə-vil** (gül), **kəş-ğanəd** (qol), **vo-külok** (külek), **der-koy** (şışək), **dim-diyən-sılvət** (üz), **zənd-füxüm** (yaddaş), **xok-qard** (torpaq), **ağıl-kəmol** (ağıl), **dave-ğırğın** (dava), **peşt-dümo** (arxa), **sıkıl-düm-dümə** (quyruq), **bəlo-dard-vabə-ozu** (bəla), **hol-səbr-ğərol** (səbr), **sig-riğ-hal** (daş), **linq-po-qır** (ayaq), **vaxt-vədə-zəmon** (vaxt), **lüz-ləvə** (qarın) və s.

2)Fellərdən ibarət olan sinonimlər: **çame-qarde** (fırlanmaq), **rome-dərome-dənəv** karde (sürmək), **odoy-peskande-kande** (qazmaq), **pevate-bevarde-bekarde** (çıxartmaq) və s.

Talış dilində sinonim felləri quruluşuna görə belə qruplaşdırmaqla olar:

a)sadə sinonim fellər: **se-hire** (almaq), **lokne-oşande** (yellətmək), **vite-tile** (qaçmaq), **nışte-ecike** (oturmaq), **çame-qarde** (fırlanmaq), **ance-dance** (doğramaq) və s.

b)sadə və düzəltmə sinonim fellər: **je-onoy** (vurmaq), **baste-epište-dəbaste** (bağlamaq), **beme-beşə** (çıxmaq), **odoy-peskande-kande** (qazmaq), **birne-oburne-peburne** (kasılmak) və s.

c)düzəltmə sinonim fellər: **ovaşte-dəvarde** (keçmək), **pekirne-okirne** (dartmaq) və s.

ç)sadə və tərkibi sinonim fellər: **şodoy-ğande-hil doy-kirtəğə-doy** (atmaq), **aşte-ros be** (qalxmaq), **ğande-peş karde** (yixmaq), **vəşə-süte-voş qate-mincir be** (yanmaq), **rıjne-vilo karde-rü karde** (dağıtmaq), **olixartune-diroz** karde (uzatmaq) və s.

d)düzəltmə və tərkibi sinonim fellər: **oqate-nığo doy** (saxlamaq), **okişte-evoşne-mütə karde** (söndürmək) və s.

ə)tərkibi sinonim fellər: **yəndi qate-bəyəndi** qine (savaşmaq), **cür je-zikkə je-ğiyə je** (qışkırmamaq) və s.

3)Sifətlərdən ibarət olan sinonimlər: **biə-sard** (soyuq), **yol-dıjd** (böyük), **tat-qam** (isti), **rük-hird-qədəli** (balaca)-**baxtəva-xoşbəxt** (bəxtəvər), **tel-ağlı-zəqqov** (açı), **bəd-yava-bevəc** (pis), **cindo-səfə-axməx** (dəli), **barz-bilind-ləvər** (hündür), **reçin-ğəşənq-xanım** (gözəl) və s.

4)Zərfəldən ibarət olan sinonimlər: **iyo-bıvrədə** (burada), **tonikü-palikü** (yanında), **biəkü-sardikü** (soyuqdan), **i təhər-cüri** (bir təhər), **maştəvo-çəsədə-rüjoboni** (səhər), **jinton-sarıı** (aşağı) və s.

Talış dilində say və əvəzliliklərdə sinonim sözlərə az rast gəlinir. Bunlara aid yalnız bir neçə misal göstərmək olar: **ve-xəyli** (çox), **i tikə - kamvişəvoy** (bir az), **mi-az** (mən), **çoknə-çi cürə** (necə), **i kəs-kisə** (kimse), **hiç kəs-heçki** (heç kəs).

Talış bədii ədəbiyyatında ifadəni qüvvətləndirmək, fikri daha aydın, dəqiq ifadə etmək üçün sinonim sözlərdən istifadə edilir və bu da bədii dilə xüsusi gözəllik, rəngarənglik verir.

Məsələn:

Vindəş çımı eşxi ziliş,
Exşim boğe, ti səviliş
Çımı ğelbiş, çımı diliş
Boçi bə çəş ciyedəniş.
(N. Tolisi)

Tı minı de aziyəti,
De əzobi, de zilləti
Yol kardə de mühübəti,
Çımı şına moə moəm,
Bəmə ümür doə moəm.
(N.Talishi)

Həgiğət biə virədə
Zü abını zərədə,
Çətinadə, daradə
Geyrət bikaşonimon
Əmə tolışonimon.
(T. İlham)

Dəmə ico çamedəniş, qardəniş
Hiç virədə cinqiri ko kardəniş
Ba məxloği liskə xayır vardəniş
Joqo zindəş dünyo kardə ras botı.
(X.Toliş)

Antonimlər

Antonimlər formaca müxtəlif, mənaca bir-birinə zidd mənalar ifadə edən sözlərdir. Yunanca «anti» - zidd, «onuma» - ad deməkdir.

Antonim sözlər bütün dünya dillərində mövcuddur. Lakin hər hansı bir dildə antonimi olmayan, məntiqi

cəhətdən ziddiyətdən azad olan çoxlu sözlər də vardır. Taliş dilində belə sözlərə çoxlu misallar götirmək olar. **Məsələn:** *vişa* (meşə), *do* (ağac), *ro* (yol), *kə* (ev), *keçə* (qaşıq), *çəə* (cəhrə), *i* (bir), *da* (on) və s.

Dildə antonim sözlərin müəyyənləşməsi bir sıra şərtlərlə bağlıdır. Bu sözlər hər hansı bir məfhumun əks cəhətlərini ifadə edir, müxtəlif fonetik tərkibə və eyni nitq hissəsinə malik olurlar.

Antonimlər eyni tipli mətinlərdə, əsasən, qoşa işlədirilir. Belə leksik vahidlər bədii dildə üslubu rəngarənglik yaratmaqdə mühüm əhəmiyyət kəsb edir. Taliş bədii ədəbiyyatından götirdiyimiz aşağıdakı nümunələr bunu bir daha təsdiqləyir.

Zindənimən bədi, çoki,
Zindənimən yoli, rüki,
Ve-ve sirron bəmə toki,
Bəy şədəmon əmə joğ?

(Y.Nəhmətov)

«Xəmsə» şeri dinyoədə,
Xəyri-şəri dinyoədə,
Çan əsire rük, həm yol
Çeykü qatdə dərs, kəmol.

(T.İlham)

Dilimon düz, romon şat, şədəmon qədə-qədə
Ha kəsi dard i şələy, peətəše, çay külədəy.
(Ə.Muxtar)

Taliş dilində antonim sözlər məna, mənşə və quruluş etibarı ilə müxtəlidir. Mənalarına görə antonim sözləri belə qruplaşdırmaq olar;

1) İnsanın iş fəaliyyəti ilə əlaqədar məfhumları ifadə

edən antonimlər: *çoki-bevəci* (yaxşılıq-pislik), *düte-oçine* (tikmək-sökmək), *küüssin-beməxə* (fərasətli-maymaq), *cohil-pi* (cavan-qoca), *lod-kok* (arıq-kök) və s.

2) Zaman, məkan anlayışlarını ifadə edən antonimlər: *şəv-rüj* (gecə-gündüz), *rə-di* (tez-gec) *nez-diəro* (yaxın-uzaq), *zəmin-osmon* (yer-göy), *jinton-penton* (aşağı-yuxarı) və s.

3) Ölçü, miqdardan anlayışlarını ifadə edən antonimlər: *kirt-diroz* (qısa-uzun), *hird-didj* (xırda-iri), *rük-yol* (kiçik-böyük), *kam-ve* (az-çox), *sivik-qon* (yüngül-agır) və s.

4) Hal, hərəkət və vəziyyət anlayışlarını ifadə edən antonimlər: *nışte-əşte* (oturmaq-durmaq), *sire-bəmə* (gül-mək-aglamaq), *se-doy* (almaq-vermək), *ome-şe* (gəlmək-getmək), *dəşə-beşə* (girmək-çıxmaq), *okarde-base* (açmaq-bağlamaq), *voşne-okuşte* (yandırmaq-söndürmək), *bəji-mardə* (diri-ölü) və s.

Taliş dilində antonim sözləri mənşəyinə görə üç qrupa bölmək olar:

1) Yalnız bu dilə mənsub sözlərdən ibarət olan antonimlər: *şəv-rüj* (gecə-gündüz), *çok-bevəc* (yaxşı-pis), *səlinq* (baş-ayaq), *təy-pür* (boş-dolu), *sivik-qon* (yüngül-agır), *dürost* (yalan-doğru), *kirt-diroz* (qısa-uzun), *düte-oçine* (tikmək-sökmək), *okışte-voşne* (söndürmək-yandırmaq), *sire-bəmə* (gülmək-aglamaq) və s.

2) Biri taliş, digəri alınma sözlərdən ibarət olan antonimlər: *şat* (tal.)-*düz* (az.) «oyri-düz», *lod* (tal.)-*kok* (az.) «arıq-kök», *noxəş* (tal.)-*sağlam* (az.) «xəstə-sağlam», *nam* (tal.)-*bərk* (az.) «yumşaq-bərk», *vəyə* (tal.)-*yas* (ər.) «toy-yas» və s.

3) Ancaq alınma sözlərdən ibarət olan antonimlər: *evli-sübəy* (evli-subay), *təmiz-çirkin* (təmiz-çirkli), *tünd-açığ* (tünd-açıq), *hələl-hərom* (halal-haram), *xəy-şər* (xeyir-şər), *soal-cəvob* (sual-cavab), *mümin-kofir* (mömin-kafir), *mührəbə-sülh* (mührəbə-sülh) və s.

Talış dilində antonim sözləri quruluşuna görə dörd qrupa bölmək olar:

1) Sadə sözlərdən ibarət antonimlər: **qam-sard** (isti-soyuq), **təy-pür** (boş-dolu), **kam-ve** (az-çox), **şat-düz** (eyri-düz), **se-doy** (almaq-vermək), **varde-barde** (gətirmək-aparmaq), **sırı-bəme** (gülmək-ağlamaq), **nav-dümo** (qabaq-arxa) və s.

2) Sadə və düzəltmə sözlərdən ibarət antonimlər: **eme-peşe** (düşmək-çıxmaq), **çok-bevəc** (yaxşı-pis), **voşne-okişte** (söndürmək-yandırmaq), **nøy-peqətə** (qoymaq-götürmək), **base-okarde** (baqlamaq-açmaq), **düte-oçne** (tikmək-sökəmək) və s.

3) Düzəltmə sözlərdən ibarət antonimlər: **betəm-ləzətin** (dadsız-ləzzətli), **reçin-beçort** (gözəl-eybacər), **nomüsün-beğiryət** (namuslu-qeyrətsiz), **ebarde-pevarde** (udmaq-qusmaq), **dəşə-beşə** (girmək-çıxmaq) və s.

4) Mürəkkəb sözlərdən ibarət antonimlər: **rə-rə - di-di** (tez-tez - gec-gec), **zü-zü - qədə-qədə** (bərk-bərk - yavaş-yavaş), **təy karde - pür karde** (boşaltmaq-doldurmaq), **ğəzənc karde - xarc karde** (qazanmaq-xərcləmək) və s.

Nitq hissələrinə görə isə antonimləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) İslimlərdən ibarət olan antonimlər: **dim-ostor** (üz-astar), **sə-linq** (baş-ayaq), **vəşt-cəhənnüm** (cənnət-cəhənnəm), **düs-dışmen** (dost-düşmən), **bəq-nokə** (bəy-nökə), **vəya-yas** (toy-yas), **soal-cəvob** (sual-cavab) və s.

2) Sifətlərdən ibarət olan antonimlər: **sipi-siyo** (ağ-qara), **rük-yol** (kiçik-böyük), **şin-tel** (şirin-acı), **ros-dü** (doğru-yalan), **ses-sü** (şit-duzlu), **tar-hışk** (yaş-quru), **tat-sard** (isti-soyuq), **cohil-pi** (cavan-qoca), **hird-dijd** (xırda-iri), **lod-kok** (arıq-kök) və s.

3) Fellərdən ibarət olan antonimlər: **se-doy** (almaq-vermək), **voşne-okişte** (yandırmaq-söndürmək), **eme-peşe** (düşmək-çıxmaq), **nışte-əşte** (oturmaq-durmaq), **sire-bəme**

(gülmək-ağlamaq), **qəte-vadoy** (tutmaq-buraxmaq), **səqne-vite** (qovmaq-qəçmaq), **vinde-qin karde** (tapmaq-itirmək) və s.

4) Zərfərdən ibarət olan antonimlər: **rə-di** (gec-tez), **zinə-maşqi** (dünən-sabah), **tovoston-zimison** (yay-qış), **jinton-penton** (aşağı-yuxarı), **nav-dümo** (qabaq-arxa), **kam-kam - ve-ve** (az-az - çox-çox) və s.

Talış dilində say, əvəzlik və köməkçi nitq hissələrində antonimlik son dərəcə az müşahidə olunur. Bunlara yalnız bir neçə nümunə göstərmək olar: **kam-ve** (az-çox), **i tikə-xəyli** (bir az - xeyli), **juqo-jəqo** (elə-belə), **ha-ne** (hə-yox).

TALİŞ DİLİNİN MƏNŞƏCƏ LÜĞƏT TƏRKİBİ

Talış dili mənşə etibarilə zəngin dillərdən biridir. Bu dilin lüğət tərkibi əsasən talış və ümumiran dilləri ilə ortaqlıq təşkil edən sözlərdən ibarətdir. Bundan başqa, bu dilin lüğət tərkibində digər dillərə məxsus alınmalara da rast gəlmək olur.

Bunu nəzərə alaraq talış dilinin lüğət tərkibini mənşəyinə görə iki qrupa bölmək olar: 1)talış və digər İran dilləri ilə ortaqlıq təşkil edən sözlər; 2)başqa dillərdən keçmiş sözlər.

Talış və digər İran dilləri ilə ortaqlıq təşkil edən sözlər

Talış dili genealoji baxımdan hind-Avropa dilləri ailəsinin İran dilləri qrupunun şimal-qərb yarımqrupuna daxildir. Bu dil İran dilləri qrupuna daxil olan kurd, bəluc, gilək, mazandaran, ormuri, paraçı, fars, tacik, dəri, yaqnob və s. dillərlə yaxın qohumdur. Buna görə də talış dilinin lüğət tərkibi, əsasən, İran dillərinə mənsub sözlərdən təşkil

olunub. İran dilleri bir kök dildən yaransalar da, bu qrupa daxil olan ayrı-ayrı dillərin fonetik quruluşunda müxtəlif fərqlər özünü göstərir. Talış dilində də bu qrupa mənsub ayrı-ayrı leksik vahidlər bu dilin fonetik qanunları əsasında xeyli dəyişikliyə uğramış və tam talişlaşmışdır. Belə sözlərdən bir neçəsinə nəzərdən keçirək:

Sə (baş). Bu söz qədim İran dillərində «*sarah*», orta fars və ya Pəhləvi dilində «*sar*», müasir fars, tat, osetin dillərində «*sər*», tacik, bəluc, yaqnob, əfqan, işkaşım dillərində «*sar*», kürdəcə «*səri//sər*», talış dilində «*sə*» şəklində ifadə olunur.

Asb (at) sözü qədim İran dillərində «*aspə*», orta fars dilində «*asp*», müasir fars dilində «*əsb*», bəluc, yaqnob dillərində «*asp*», kürd dilində «*haspl//əsp*», tat, əfqan dillərində «*əs*», osetin dilində «*əfsə*», talış dilində «*asb*» şəklindədir.

Haft (yeddi). Bu say qədim İran dillərində «*hapta*», orta və müasir fars dillərində «*haft*», tat dilində «*həf//həftə*», bəluccə «*apt*», kürdəcə «*həvt*», yaqnobca «*aft*», osetincə «*avd*», əfqanca «*avd*», yazqalem və işkaşım dillərində «*uvd*», tat və talış dillərində «*haft*» şəklində ifadə olunur.

Tars (qorx) feli qədim İran dillərində, eləcə də, orta fars, tacik, talış dillərində «*tars*», müasir fars, tat, kurd, osetin, yazqalem dillərində «*tərs*», bəluccə «*truss*», işkaşimcə «*tiros*» şəklindədir.

İran dillerinə dair dil faktları göstərir ki, bunların bəzilərində qədim İran dillerinə xas xüsusiyyətlər çox, bəzilərində isə az mühafizə olunur.

Talış dilində də İran dillerinin arxaik xüsusiyyətləri xeyli dərəcədə qorunub saxlanılmışdır. B.V. Miller özünün məşhur «Талышский язык» monoqrafiyasında bu məsələyə toxunaraq belə xüsusiyyətlərin bir çoxunu konkret

misallarla aydınlaşdırılmışdır¹. Onun fikrinə, avesta və orta fars dillərində söz əvvəlində olan «*v*» səsi talış dilində mühafizə olunur. Müasir fars dilində isə bu «*b*» səsinə keçmişdir.

Avesta dilində	Talış dilində	Müasir fars dilində	Azərbaycan dilində tərcüməsi
vata	vo	bad	külək
vahyar	ve	besyar	çox
vara	vos	baran	yağış
vahista	vəşt	behest	cənnət
vafra	va	bərf	qar
varəşə	vişə	bişə	meşə
Vaena	vini	bini	burun

Orta fars dilinin bəzi sözlərindəki «*v*» talış dilində mühafizə olunur və müasir fars dilində bu yənə də «*b*» səsi ilə əvəzlənir.

«İyirmi» sayı orta fars və talış dillərində «*vist*», müasir fars dilində isə «*blist*» şəklindədir.

«Ələmək» feli orta fars dilində «*vextan*», talış dilində «*vite*», müasir fars dilində isə «*bıxtəm*» şəklində ifadə olunur.

Talış dilinin leksikasında ümumiran təbəqəsinin müxtəlif İran dilləri ilə müqayisəli şəkildə öyrənilməsi aktual məsələ olaraq qalmaqdadır. Bu dil ilə qədim və müasir İran dilləri arasında geniş müqayisənin aparılmasına, ümumiran sözlərinin bu dildəki xüsusiyyətləri haqqında geniş söz açmağa ciddi ehtiyac duyulur. Hesab edirik ki, yaxın gələcəkdə bu sahənin öyrənilməsi İran dilçiliyinə qiymətli faktik materiallar verə bilər.

¹ Б.В. Миллер. Талышский язык. Изд-во «Академии Наук СССР», Москва, 1953, с.227-230.

Talış dilində alınma sözlər

Talış dilinin lügət tərkibində olan alınma sözləri üç qrupa bölmək olar: 1) Azərbaycan-türk alınmaları; 2) Ərəb alınmaları; 3) rus və Avropa dillərinə mənsub alınmalar.

Azərbaycan-türk alınmaları. İnkaredilməz həqiqətdir ki, talişlər Azərbaycan türkləri ilə ta qədimdən eyni coğrafi ərazidə qonşuluq şəraitində yaşamışdır. Bu iki xalq müxtəlif dillərə mənsub olsa da, uzun əsrlər boyu qarşılıqlı iqtisadi, mədəni və ictimai əlaqələr onları bir-birinə yaxınlaşdırmışdır. Bütün bu əlaqələr xeyli miqdarda Azərbaycan-türk mənşəli sözlərin talış dilinə daxil olması şəraitini yaratmışdır. Bu gün talış dilinin leksik tərkibində elə türkizimlər mövcuddur ki, onlar vaxtilə türk dillərinin, o cümlədən Azərbaycan dilinin lügət tərkibində xüsusi mövqeydə dursalar da, hazırda onlardan bir çoxu, demək olar ki, dildən çıxmış, bəziləri isə yalnız lügətin passiv fondunda qalmışdır. Belə sözlərdən bir neçəsinə nəzərdən keçirək:

Ald. Türk dillərinə aid bütün mənbələrdə bu sözün birinci növbədə «qırmızı» mənasından əlavə, «atın yəhərinin üstündə örtülmüş narıncı ipək örtük», «narıncı rəngdə parça», «gəlinin başına örtülmüş uzun qırmızı örtük», «qadınların alını örtən yaşıł və qırmızı rəngli sarğı», «qırmızı yaylıq» mənalarda işlənməsinə təsadüf edilir¹. Hətta uyğur dilində «al» sözü «qərənsil» mənasını da verir.

Müasir Azərbaycan dilində «al» (qırmızı) rəng bildirən sıfət kimi də işlənməkdədir:

Zümrüd göydə günəş kimi yandı
Al şəfəqə yer boyandı,

(S. Vurğun)

¹ E.B. Северян. Этимологический словарь тюркских языков, Москва, 1974, sah.126.

Bütün bünlərdən əlavə, qədim türk abidəsi olan «Kutadqu bilik»də «al» sözünün «qırmızı» mənasından başqa, «yalan», «hiylə», «məkr» mənalarda işlənməyi də göstərilir².

E.V. Sevortyan da türk dillərində bu sözün həm də «biclik», «hiylə», «yalan», «çıxış yolu» mənalarda olduğunu qeyd edir³.

Azərbaycan dilinin dialektoloji lügətində Qazax, Bərdə dialektlərində bu sözün «yalan», «hiylə» mənalarda olduğu göstərilir. **Məsələn:** Məni al dilə tutma, nə sözün var mərdanə de⁴.

«Ab» sözünə «hiylə», «yalan», «məkr» mənalarda qədim türk abidələrində olduğu kimi, Azərbaycan dilinin yazılı abidələrində də təsadüf edilir:

Onun hər tuyində yüz min qal oldu
Qaşı fitnə, qəmzəsində al oldu.

(Qurbani)

Canım aldın mey üçün, sağı, içirdin mənə qan
Dad əlindən ki, məni al ilə məbğun etdin.

(M.Fizuli)

«Ald» sözü haqqında tanınmış türkoloq Ə.Rəcəbovun da fikri çox maraqlıdır. O, bu sözün etimologiyası haqqında söz açaraq yazar: Müasir Azərbaycan dilində bu öz ilkin formasında yox, «aldat», «aldan» şəklində işlənir. «Ald» sözü qədim türk sinkretik (isim-fel) mənali «al» sözündən törəmişdir. Azərbaycan dilində işlənən və morfoloji quruluşca al+da+t və al+da+n tərkibinə parçalanmayan «aldat» və «aldan» felləri, güman ki,

¹ DTS. Leningrad, 1969, sah.31.

² Göstərilən əsəri, sah.126.

³ Azərbaycan dilinin dialektooloji lügəti. Bakı, 1964, sah.27.

tarixən -«da» şəkilçisi ilə deyil -«la» şəkilçisi ilə yaranmış, - «t» və «n» ünsürləri isə (öyrət, öyrən, öyrəş fellərində olduğu kimi) felin məna növlərini («t» icbar, «n» qaydiş, «ş» qarışq növünü) əmələ gətirmişdir. Güman etmək olar ki, «alla» felinda «d» səsinin «d» səsinə çevrilmesi dissimilyasiya hadisəsinin nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, həmin felin «aldat» şəkli türkdilli yazılı abidələrdə məhsuldar işlənir¹.

Talış dilində «ald karde» ifadəsindən söz açan M.Rəhimov qeyd edir ki, burada ifadənin leksik mənasını təşkil edən birinci komponent «ald» sözü «yalan», «hiylə» mənalarda işlənmişdir. Bu sözün türk mənşəli olduğunu söyləyən M.Rəhimov daha sonra yazır: «Ald» sözündəki «d» samitinə gəlinçə, bizcə, bu felin növünə xidmət edən şəkilçidən başqa bir şey deyildir. Hər halda şübhə yoxdur ki, «ald» sözünün əsasını qədim türk dilində mövcud olan və «aldatmaq» fellərinin də kökündə duran «al» ismidir².

Türk mənşəli «ald» sözü talış dilinin, demək olar ki, bütün şivələrində işlənməkdədir. **Məsələn:** Dı aldi mınış bə das dənoşe. Əv koy dı aldi kardedə və s.

Çox maraqlıdır ki, talış dilində türk mənşəli «aldatmaq» və «aldanmaq» felləri də mövcuddur. Bunlar «aldatmış» və «aldanmış» şəklində karde (etmək), bə (olmaq) köməkçi felləri ilə birlikdə işlənir. **Məsələn:** Mınış aldatmış karde (Məni aldatdı). Az aldanmış bedəm (Mən aldanıram) və s.

Ağü. Türk mənşəli bu söz talış dilində ən çox «zəhər» və «acı» mənalarda işlənir. **Məsələn:** Çey dimikü ağü voydə (Onun üzündən zəhər yağır). Əno lap ağüle (Nar lap acıdır) və s.

¹ Ə.Rəcəbov. Talış dilində türkizmlər. Tipoloji dilçilik (elmi əsərlərin tematik məcmuası), ADU, Bakı, 1984, sah.23-24.

² M.Rəhimov. Значение неродственных языков на территории Азербайджана в сравнительно-историческом изучении тюркских языков огузской группы. Жур. «Советская тюркология», 1971, №2, sah.54-55.

Talış dilində «ağü» sözü bir növ məcazi mənada mənşə emosiyada «xörək», «yemək» mənasında da işlədilir. **Məsələn:** Bəmə tikəy ağü bida (Bizə bir az yemək ver).

Bahaştən tikəy ağü bəhəm (Qoyun bir az xörək yeyim) və s. Bu hazırda qırğız dilində «avi», kumuk dilində «ağuv», qazax, osmanlı, çağatay, Krim tatarlarının dillərində «ağu» şəklində «zəhər», «aci», «zəhərli» mənalarda işlənməkdədir. E.V. Sevortyan türk dillərində bu sözün «aci-aguv-agü» şəklində «zəhər», «zəhərli», «zəhərleyici», «aci» və s. mənalarda işləndiyini təsdiqləyir.

Azərbaycan dilində bu leksem əvvəllər «ağu», «ağ» kimi işlənmiş olsa da, sonradan «aci» kimi bu dildə özəksini tapmışdır:

Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban,
İcdim, amma ləblərindən ayrı, bir ağu kimi.

(S.Ə. Şirvani)

Aşıqə vəfali bir həmdəm gərək
Həmdəmsiz bal yesə, ona ağıdır.

(M.P. Vaqif)

Ülqi. Talış dilinin leksikasında bu söz «ölçü» mənasını daşıyır. **Məsələn:** Kəybə ülqi peqət (Qapının ölçüsünü götür). Ülqi qəte (ölçü tutmaq) və s.

Türk dillərində «ülqi» sözünün müxtəlif fonetik cildinə təsadüf olunur. Belə ki, bu söz türkmən dilində «ülnübi», Azərbaycan, kumuk, altay, qırğız, xakas dillərində «ülgü», çuvaş dilində «ölke», noqay dilində «ülqi», özbək dilində «ulqi», uyğur dilində «ülqə», tuva dilində «üleqer» şəklində işlənməkdədir.

Talış dilinin bütün sahələri ilə yanaşı qoyunçuluqla bağlı bəzi türkizimlərə də rast gəlmək olur. Qoyunçuluq, əsasən, dağlıq ərazisində yaşayan talışların məşğulliyəti

olduğu üçün belə türkizimlər daha çox onların leksikonunda işlənməkdədir. Bunlardan bəzilərini nəzərdən keçirək:

Əmlıq (əmlik). Bu türkizm türkmən dilində «emlik//elmik», türk dialektlərində «emlik», tuva dilində «emdiq» şəklindədir. Digər türk dillərində isə bu leksem «əmlik», «əmtik», «emnik», «emilik» və başqa şəkillərdə mövcuddur. Türk dillərində bu söz çox geniş leksik-semantik anlamala malikdir. Türk dialektlərində «südəmər», körmə bir həftəlik çəpiş, quzu, anasını itirmiş, vaxtından qabaq doğulmuş», türkmən dialektlərində «cavan at, xam üçillik at», tuva dilində «vaxtlı doğulan qoyun, əhliləşdirilməmiş ev heyvanı» mənalarını ifadə edir¹.

Azərbaycan dilində bu söz «əmlik» şəklində anasını emən «quzu», «keçi» mənasında işlənməkdədir. Bu isim, şübhəsiz ki, «əm» fel kökünə - «hq» şəkilçisinin əlavəsi ilə yaranmışdır.

Talış dilində isə bu söz «əmlıq» şəklində «körpə», «südəmər» quzu mənasında işlənməkdədir. **Məsələn:** əmlıqə və (əmlik quzu).

Talış dilində, xüsusilə, Lerik şivəsində «toğlı», «azmən» türkizmlərinin işlənməsinə də təsadüf edilir.

Qədim türk abidələrinin dilində «toğlı» sözü «altıaylıq quzu» mənasında işlənmişdir. Müsair Azərbaycan dilində bu söz «toğlu» şəklində işlənməkdədir. Azərbaycan dilinin izahlı lüğətində «onayhq», həm də «birillik qoyun balası» mənalarında göstərimişdir².

D.Rəhimova fars dilində «toğlı/toğlı» şəklində «üçillik dişi qoyun» və «altıaylıdan birilliye qədər qoyun» mənasında işlənən bu sözün türk mənşəli olduğunu və hətta H.Əmidin də bunun Azərbaycan dilindən fars dilinə keçməsini etiraf etdiyini göstərmişdir³.

Talış dilində bu türkizm «toğlı» şəklində «erkək

qoyun» mənasında işlənir. **Məsələn:** kokə toğlı (kök toğlu), Çəvon qələdə toğlı veya (Onların sürüsündə toğlu çoxdur).

Azman. Bu söz Azərbaycan dilinin Bakı, Beyləqan, Cəbrayıl, Ordubad, Şamaxı və Zəngilan şivələrində «altıillik qoyun», «dördillik qoyun», Ağdam, Borçalı, Füzulinin bəzi şivələrində isə «qocalmış qoyun, keçi» mənalırında işlənir⁴.

Talış dilində, daha çox Lerik şivəsində bu sözün «azmən» şəklində işlənməsinə təsadüf edilir. Bu dildə «azmən» dedikdə əsasən «qoca qoyun» nəzərdə tutulur. **Məsələn:** Çəmə qələ pəson veni azməne (Bizim sürüünün qoyunlarının çoxu qocadır).

Türk mənşəli alınmalının talış dilinin fel sisteminə də təsiri müşahidə olunur. Belə ki, talış dilində «be» və «karde» köməkçi felləri əsasında yaranan bəzi tərkibi fellərin birinci tərəfi Azərbaycan dilindən alınmış - «miş» şəkilçili feli sıfətlərlə ifadə olunur. Vaxtilə B.V. Miller on yeddi belə tərkibi fel göstərsə də⁵, indi bunların sayı daha çoxdur. **Məsələn:** seçilmiş be (seçilmək), görüşmiş be (görüşmək), aldatmış karde (aldatmaq), baştəmiş karde (başlamaq) və s.

Talış dilində belə tipli tərkibi fellər artıq vətəndaşlıq hüquqi qazansalar da, əksəriyyətinin bu dildə qarşılığı mövcuddur. **Məsələn:** keçmiş be - dəvarde (keçmək), seçmiş karde - vijne (seçmək), azmiş be - esie (azmaq), incimiş be - qırayı karde (incimək) və s.

Onu da qeyd edək ki, - «miş» şəkilçili feli sıfətlər yalnız tərkibi fellərin birinci tərəfi kimi işlənir, müstəqil şəkildə işlənmir.

Ərəb alınmaları. Talış dilinin lüğət tərkibində ərəb mənşəli sözlər də mövcuddur. Əsasən isimlərdən ibarət

¹ E.B. Севорян. Етимологический словарь тюркских языков. Москва, 1974, sah.277.

² Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, sah.192.

³ D.Rəhimova. Müsair fars dilində Azərbaycan – türk sözləri. Bakı, 1998, sah.46.

¹ Azərbaycan dilinin dialektoloji lüğəti. I cild, Ankara, 1999, sah.24.

² B.V. Miller. Талышский язык. Изд-во «Академии Наук СССР», Москва, 1953, sah.224.

olan bu alınmaları iki qrupa bölmək olar: 1)fonetik dəyişikliyə uğramayan ərəb alınmaları; 2)müəyyən fonetik dəyişikliyə uğrayan ərəb alınmaları.

Birinci qrupa daxil olan ərəb alınmaları, əsasən, Azərbaycan dili vasitəsilə taliş dilinə keçmişdir: **abad**, **aid**, **alicanab**, **amin**, **bəzi**, **bələd**, **daim**, **dəbbə**, **dərs**, **dərc**, **elm**, **əməl**, **əmr**, **zat**, **zəlil**, **ziyarət**, **zillət**, **idara**, **misal**, **mədəni**, **məktub**, **millət**, **rəhmət**, **sənət**, **sərf**, **tabe**, **tarix**, **təbliğat**, **tüccar**, **üzr**, **xələt** və s.

İkinci qrupa daxil olan ərəb alınmalı isə taliş dilinin fonetik qanunlarına uyğunlaşanlardır: **oxı** (axır), **əzob** (azab), **əzon** (azan), **mamü//amü** (əmi), **zəqqov** (acı), **səyd** (seyid), **ğəv** (qəbr) və s.

Taliş dilində işlənən ərəb alınmaları üçün, əsasən, aşağıdakı fonetik xüsusiyyətlər səciyyəvidir:

a) «**ə**» saitinin «**o**» saiti ilə əvəzlənməsi: **kitob** (kitab), **ociz** (aciz), **dələlət** (dələlət), **dəlləl** (dəlləl), **imom** (imam), **kafir** (kofir), **kosib** (kasib), **libos** (libas), **mismor** (mismar), **rozi** (razi) və s.

b) «**ə**» saitinin «**ə**» saiti ilə əvəzlənməsi: **odəm** (adam), **əmon** (aman), **zəmon** (zaman), **hələl** (halal), **hərom** (haram) və s.

c) taliş dilində «**ö**» və «**ü**» saitləri olmadığı üçün ərəb alınmalarında bunların digər saitlərlə əvəzlənməsi müşahidə olunur: **dəvlət** (dövlət), **zikom** (zökəm), **diwə** (dua), **rüf** (ruh), **nür** (nur) və s.

ç) «**q**» samitinin «**ğ**» samiti ilə əvəzlənməsi: **ğab** (qab), **ğanun** (qanun), **ğələm** (qələm), **ğibon** (qurban), **ğəlb** (qəlb), **ğənd** (qənd) və s.

Rus alınmaları: Şimali Azərbaycan ərazisinin Rusiyانın tərkibinə daxil olması Azərbaycan dili və eləcə də ölkəmizdə uzun əsrlərdən bəri bir yerdə yaşayan digər xalqların dillərinə ayrı-ayrı rus alınmalarının daxil olması üçün zəmin yaratdı. Daha sonra sovetlər birliyinin

yaranması bu prosesi daha da gücləndirdi. Beləliklə, birliyin tərkibində yaşayan digər xalqların dili ilə yanaşı taliş dilinə də rus və rus dili vasitəsilə başqa, dillərdən sözkeçmə bir qədər də sürətləndi.

Rus alınmalı taliş dilinə, əsasən, Azərbaycan dili vasitəsilə keçənlər də, bu dilin fonetik qanunlarına uyğunlaşmışdır. Bu, aşağıdakı cədvəldə aydın görünür.

Rus dilində	Azərbaycan dilində	Taliş dilində
акт	akt	əxt
банка	banka	bənkə
вагон	vaqon	vəğon
магазин	mağaza	məğəzen
мотор	motor	matür
самовар	samovar	siməvar
станция	stansiya	istansiya
печь	peç	piç
шкаф	şkaf	ışkaf

Ərəb alınmaları kimi, rus dilindən keçən sözlər də, demək olar ki, ancaq isimlərdən ibarətdir. Digər alınmalarda olduğu kimi rus alınmalarında da, əsasən, «**ə**» saitini «**ə**» saiti ilə əvəzlənməsi müşahidə olunur. **Məsələn:** **əqrənom** (aqrənom), **bənq** (bank), **rayon** (rayon), **salon** (salon), **bütülkə** (butulka), **pensiya** (pensiya) və s.

TALIS DİLİNİN İSTİFADƏ DAİRƏSİNƏ GÖRƏ LEKSİKASI

Talış dilinin lügət tərkibinə daxil olan sözlərin bir qismi daha geniş işlədilərək hamiya məlum olduğu halda, bir qismi isə işlədilməsinə görə məhduddur. Bu cəhətdən, yəni lügət tərkibinə daxil olan sözlərin işlədilməsi baxımından talış dilinin leksikasını üç qrupa bölmək olar: 1)ümumxalq leksikası; 2)peşə-sənət leksikası; 3)dialekt leksikası.

Ümumxalq leksikası

Ümumxalq leksikasına daxil olan sözlər talış dilinin lügət tərkibinin əsasını təşkil edir. Bu sözlər talış dilində danışan hər bir kəs tərəfindən gündəlik işlədilən, hamı tərəfindən anlaşılan və başa düşülən sözlərdir. Məsələn: **nün** (çörək), **ov** (su), **çay**, **i** (bir), **dı** (iki), **mu** (mən), **tu** (sən), **əv** (o), **əşte** (durmaq), **nışte** (oturmaq), **hite** (yatmaq), **harde** (yemək), **şanqo** (gecə), **rə** (tez), **dı** (gec) və s.

Peşə sənət leksikası

Peşə-sənət leksikasına müxtəlif peşə, sənət sahələri ilə bağlı olan sözlər daxildir. Belə sözlərdən bəzilərini nəzərdən keçirək:

a)Maldarlığa aid peşə-sənət leksikası; **məsələn**, **qoll/zandəqo** (inək), **qüqlə//qüq** (buzov), **poynə** (dana), **qevä** (düğə), **kələ** (cöngə), **neqo** (öküz) və s.

b)Qoyunçuluğa aid peşə-sənət leksikası; **məsələn**, **pəs** (qoyun), **və** (quzu), **der//koy** (şışək), **toğlı** (toğlu), **əmlıq**

(əmlik), **azmən** (qoca qoyun) və s.

c)Çəltikçiliyə aid peşə-sənət leksikası; **məsələn**, **bırz** (düyü), **şartük** (çəltik), **tük** (bicar), **dinq** (ding, çəltik təmizləmək üçün alət), **seboə** (üçüncü təmizlənmədən sonrakı düyü) və s.

ç)Ançılgıha aid peşə-sənət leksikası; **məsələn**, **kandixmüz** (bal arısı), **kandülə** (arı pətəyi), **anqivin** (bal), **za** (arı pöhəsi), **şon** (şan) və s.

d)Meyvəçiliyə aid peşə-sənət leksikası; **məsələn**, **sef** (alma), **bif** (heyva), **ayı** (alça), **hülə** (armud), **əno** (nar), **hülü** (şaftah) və s.

e)Tərəvəzçiliyə aid peşə sənət leksikası; **məsələn**, **zimsoni//zimustoni** (qarpız), **xiyo** (xiyar), **boklə** (paxla), **təyf** (turp), **si** (sarimsaq), **piyoz** (soğan) və s.

f)Quşçuluğa aid peşə-sənət leksikası; **məsələn**, **kaq** (toyuq), **ferə** (fərə), **sük** (xoruz), **sükələ** (beçə), **ğaz** (qaz), **bili** (ordək), **hindüşkə** (hinduşka) və s.

Dialekt leksikası

Dialekt leksikası məhdud ərazidə işlənən və ancaq onlara məxsus dialekt və şivə sözlərini əhatə edir.

Talış dili nisbətən məhdud ərazidə yayılısa da, bu dildə müəyyən dialekt fərqlər müşahidə olunur. **Məsələn**: **hirdən** – «uşaq» (Astara), **üyə** – «yumurta» (Astara), **yəv** – «arpa» (Astara), **tile** – «qaçmaq» (Astara), **yali** – «tək» (Astara), **vəyo** – «ora» (Lerik), **bum** – «yer» (Orand şivəsi), **qəze** – «yerkökü» (Lerik rayonunun Sorus çay kəndində təsadüf etmişik) və s.

Köhnəlmış sözlər

İctimai mühitin dəyişilməsi ilə əlaqədar olaraq bir qisim sözlər ya dilin lügət tərkibindən tamamilə çıxır, ya da lügətin passiv fonduna daxil olur. Taliş dilində də bəzi sözlər vaxtilə bu dildə geniş işlənmə mövqeyinə malik olsalar da, müasir dildə öz işlənmə funksiyasını itirmiş, bəziləri tamamilə dildən çıxmış, bəziləri isə lügətin passiv fonduna keçmişdir.

Taliş dilində köhnəlmış sözləri iki qrupa bölmək olar:

1. İşlənmə funksiyasını tamamilə itirmiş, mənaları məlum olmayan sözlər; **məsələn**, **neçi** (ov), **neçiavon** (ovçu), **teli** (qızılı), **telen** (qızılı), **zomo** (yeznə), **vak** (canavar) və s.

2. İşlənmə funksiyasını itirmiş, mənası çox az adama tanış olan sözlər, **məsələn**, **xınq** (qoyun dərisindən hazırlanmış nehrə), **hınba** (səhəng), **bizəkə** (kiçik səhəng, sekçə), **kətto** (kəndxuda), **kask** (qurudulmuş şor) və s.

FRAZEOLOGİYA

Dilin lügət tərkibində xüsusi lay təşkil edən, onu yeni sözlər və ifadələrlə zənginləşdirən söz qrupu frazeologiyadır.

Frazeologizmlər dilin elə bir vahididir ki, danışq zamanı bunların üzərində heç bir dəyişiklik aparmadan, necə varsa olduğu kimi istifadə olunur. Frazeologizmlərin əsasını təşkil edən dil vahidləri ayrı-ayrılıqla ifadə etdiyi leksik mənadan bir qədər, bəzən də tamamilə uzaqlaşır, yeni məna əmələ gətirir. Fikrimizi əsaslandırmak üçün bir-iki nümunəyə nəzər salaq: 1) Bə yoli sixani qüs doy lozime. 2) Çımı çəş iştikü ov səydəni. 3) Çətinə rüjədə das qate çəmə yolon adətə. Bu cümlələrdə

islənən «**qüs doy**», «**çəş ov səydəni**», «**das qate**» frazeoloji ifadələrinin əsasını təşkil edən sözlər öz əvvəlki leksik mənalarını itirərək, yeni məna əmələ gətirir. Belə ki, «**qüs doy**» frazeoloji birləşməsindəki «**qüs**» sözü insanın bədən üzvlərindən birini, yəni «**qulağı**» bildirirsa «**doy**» feli hər hansı bir aşyanın kiməsə ötürülməsi, verilməsi mənasını ifadə edir. Odur ki, hər bir sözü ayrı-ayrılıqla götürüb izah etmək birləşmənin ifadə etdiyi leksik mənadan bizi uzaqlaşdırır və heç bir məna bildirməyən ifadə alınır: «**Qulağı kiməsə vermək**»

Əslində isə frazeoloji ifadələrə belə izahat vermək düzgün deyil. Onlar sabit birləşmə olduğu üçün tərkib hissələrinə ayrılmadan, bütövlükdə bir mənaya xidmət edir, bir mənani bildirir. «**Qüs doy**» (qulaq asmaq) frazeoloji ifadəsi «**dinləmək**» mənasında işlədir. Bu ifadə haqqında söylədiklərimizi eynilə də «**çəş ov səydəni**» (gözüm su içmir, inanmırıam), «**das qate**» (əl tutmaq, köməklik etmək) frazeologizmlərinə də şamil etmək olar.

Bələliklə, söylədiklərimizdən bir daha aydın olur ki, dilin lügət tərkibinin zənginləşməsində, inkişafında frazeologizmlərin rolü böyükdür. Bütün dillərdə olduğu kimi, taliş dilində də frazeologizmlər geniş şəkildə yayılmış, onların tədqiqata və təsnifata cəlb edilməsinə böyük ehtiyac duyulur.

İdiomlar

İdiomlar həqiqi mənali sözlərin qarşılığı olub, onu məcazi məna ilə bildirən sabit söz birləşmələridir. Mürəkkəb sözlərə yaxın olan idiomlar quruluşu və semantikasına görə sabit söz birləşmələrinin ən maraqlı, geniş işləklik imkânına malik növüdür.

İdiomların sabit söz birləşmələrinin digər növüne

yaxınlığı, oxşarlığı olsa da, onu digərlərindən fərqləndirən xüsusiyyətlər də vardır. Belə xüsusiyyətlərdən biri idiomların ifadə etdiyi məshumun digərlərinə nisbətən konkret olmasıdır.

İdiomlar taliş dilində geniş şəkildə işlənir. Bu ifadələr taliş yazılı və şifahi dilini zənginləşdirir, dilə sadəlik, rəvanlıq, emosionallıq gətirir. **Məsələn:** ranq pəre, das qəte, qüs doy, zivon qəte, xün qile, həvo se, dil şe, dil təke, dil süte, sə dənöy, cəş noy, xün siyo be və s.

Taliş dilində idiomları iki qrupa bölmək olar. Birinci qrup idiomları əmələ gətirən sözlər, yəni komponentlər arasına heç bir söz əlavə etmək olmur. Yuxanda göstərdiyimiz «das qəte», «sə dənöy», «xün siyo be» kimi frazeoloji vahidlərin komponentlərinin heç biri öz həqiqi mənasında çıxış etmir, bütövlükdə məcazi məna daşıyır. Bu tipli birləşmələrin birinci tərəfi qramatik dəyişikliyə uğrayır. **Məsələn:**

Tək	Cəm
I ş. dasım qəte	dasmon qəte
II ş. dası qəte	dason qəte
III ş. dasış qəte	dasşon qəte
I ş. bə səm dənöy	bə səmon dənöy
II ş. bə səi dənöy	bə səon dənöy
III ş. bə səş dənöy	bə səşon dənöy
I ş. xünüm siyo be	xünmon siyo be
II ş. xüni siyo be	xünon siyo be
III ş. xünsi siyo be	xünsən siyo be

Ikinci qrupa daxil olan idiomlar həm qramatik dəyişikliyə uğrayır, həm də bunların arasına başqa sözlər daxil etmək olur. **Məsələn:** 1)Əğili ranq tarsikü pəre;

2)Çımı dil təşikü sütedə; 3)Ə işdə xisosış çəvonkü se. Bu cümlelərdəki «ranq pəre», «dil süte», «xiso se» idiomlarının arasına müxtəlif sözlər artırılmışdır.

Bu tipli idiomların da birinci tərəfi qramatik dəyişikliyə uğraya bilir. **Məsələn:**

Tək

I ş. dilim süte

II ş. dili süte

III ş. dilis süte

I ş. xisosim se

II ş. xisosı se

III ş. xisosış se

Cəm

dilmon süte

dilon süte

dilşon süt

xisosmon se

xisoson se

xisosşon se

İbarələr

Frazeoloji vahidlərin digər növü ibarələrdir ki, taliş dilində onlar bir qədər məhdud şəkildə özünü göstərir.

Ibarələr sabit söz birləşmələrinin marağlı bir qismini təşkil edir. İdiomlar kimi ibarələr də sözləri məcazi mənada ifadə edirlər. Lakin idiomlardan fərqli olaraq ibarələri təşkil edən komponentlərin bir hissəsi məcazi, digər hissəsi isə həqiqi mənada işlənir və nəticədə obrazlı ifadələr yaranır. Burada həm də komponentlərdən biri digərinin qüvvətləndirilməsini bir növ təmin edir. **Məsələn:** Tı sığə diliş; Əv şinə zivona kinə; İslam hejo telə zivoni bəlo kəşədə və s.

Ibarələr həm danışq dilində hazır şəkildə olur həm də bədii dilda obrazlılığı təmin etmək məqsədi ilə müəlliflər tərəfindən yaradılır. Buna əsasən dilçilik ədəbiyyatında bir qayda olaraq ibarələri iki növə ayıırlar: 1)İdiomatik ibarələr; 2)Predikativ ibarələr.

Canlı danışq dilinə məxsus olan idiomatik ibarələr taliş dilində çoxdur. Məsələn: **Bə Xido ğəssəm**, mi bəy bevacı karde pidəmnib; **Tojə vəyü, işti ğədəm mübarək** bıbü; **Moəli, bəçmi qoris çi ığloğ** hese; **Çəşoni rüşin**, qədə zəo çi əsqəratikü omə; **Hiç fik məkə, comı səg** bıbü və s.

Predikativ ibarələrə gəlincə isə taliş yazılı ədəbiyyatı o qədər də inkişaf etmədiyi üçün bunlar haqqında söz açmaq bir qədər tezdir.

SİNTAKTİK STRUKTURALI FRAZEOLOGİZMLƏR

Frazeologizmlərə iki və ya daha artıq sözün birləşməsindən əmələ gələn hər hansı birləşmə yox, mənaca bütöv, sabit leksik tərkibli və sintaktik strukturalı ifadələr daxildir.

Sintaktik strukturalı frazeologizmlərə hikmətli sözləri, atalar sözlərini, rəvayətvari məsəlləri, aforizmləri və qeyri bu kimi bitmiş fikir ifadə edən tərkibləri daxil etmək olar.

Atalar sözü, hikmətli söz və məsəllərin frazeologiyaya daxil edilməsi dilçilər arasında mübahisələrə səbəb olmuşdur. Dilçi alimlərdən bir qismi atalar sözü, hikmətli söz və məsəlləri frazeologizm hesab edirlərə, digər qismi bunun əksini söyləyirlər. Lakin bizim fikrimizcə isə belə ifadələri bütövlükdə bir məna ifadə etməsinə görə frazeologizmlərə aid etmək daha düzgün sayılmalıdır.

Atalar sözü və məsəllərlə ifadələr arasında ümumi, oxşar cəhətlər vardır. Hər ikisi sabit tərkibə, dəyişməz sözsərasına malik olmaqla məcazi məna ifadə edir. Bunlar arasında fərqlər də vardır ki, bu da ifadələri əmələ gətirən komponentlərin ilk mənalarını itirməsi, atalar sözü və məsəllərdə isə məcazi mənada işlənsələr belə, ilk leksik mənasını itirməməsi, bitkin fikir ifadə etməsi və cümlə

şəklində işlənməsidir. Canlı dilin ifadələri bədii dili zənginləşdirir. Hər bir sənətkar da canlı dilin frazeoloji materiallarından istifadə etməklə bir sıra dəyərli, hikmətli söz və ifadələr yaradır.

Hikmətli sözlər

Taliş dilinin frazeologiyasında şair və yazıçıların bədii yaradılışındakı hikmətli sözlər xüsusi yer tutur. Bu hikmətli söz və aforizmlərdə insanın böyüklüyünü və yenilməzliyini əks etdirən insani ləyaqət, dostluq və sədaqət, əxlaqi və tərbiyəvi fikir, ailə və vətənə məhəbbət hissi və s. öz ifadəsini tapır. Məsələn:

a) elmin üstünlüyü, ona yiylənməyin zəruriliyi, vacibliyi haqqında:

Har ki səvod ni, hitə,
Bəsəvodi rüj sütə...
(Z.Əhmədzadə)

b) işini bilməyən, bacarmadığı bir işin arxasında gedən insanlar haqqında:

Kolə miyə kole, koli ho məkə,
Bə tarixi bələd niba ro məkə
Əvotimon rə bibo, ve bo məkə
Bə tarixi bələd niba ro məkə
(Ə.Əhmədov)

c) yaltaqlıq, satqınlıq və qorxaqlığın pişlənməsini ifadə etmək məqsədilə:

Sıra tono istəni,
Kiti sokit bardəbe.

Çəkə xəlvət bedəbe

İştə zinəy kardəbe.

(A.Viyənij)

ç) dostluğun yüksək insanı keyfiyyət olduğunu ifadə edən:

Deşmen məğət, düstüş heste,
Düst biğətoş, düst bəvarde.

(V.Əliyev)

d)ürək saflığı, çirkin əməllərdən uzaq olmağın, qəlbin təmizliyini, saflığını qorumağın vacibliyi haqqında:

Dili həmro şeyton bıbo,
Ə dıl har koy nəs bəvarde.
(V.Əliyev)

ə) gördüyü işin mahiyyətini başa düşməyən, xeyirsiz işini xeyirli hesab edən insanlara aid:

Ve kəs iştə cir bə aşı
Bəştə ağıl xas bəvarde.
(V.Əliyev)

Talış şer dünyasının əvəzsiz sənatkarlarından biri olan, gözəl, qəlboxşayan şərləri ilə insanların, həmyerilərin məhəbbətini qazanan Vəlişah Əliyevin əsərlərini oxuyarkən hər misrasından bir hikmət, bir varlıq sezirsin. Təkcə onun «Dinyo» («Dünya») şərində bir neçə hikmətli, iibratımız fikirləri kəlamlar vardır. Şerdə olan hikmətli fikirləri nəzərdən keçirək:

İnsan torpaqdan yaranıb, torpağa da qayıdacaq – fikri ilə səslənən ifadə:

İnsan mote bə dinyo ko,
Tüli bə con varda dinyo,

Conon iğən tül kardeda

Diəkə çıçon kardə dinyo!

İnsanla dünyanın fəlsəfi müqayisəsi:

İnsan ove, dinyo əlbir,

Dinyo dəpə, insən zəncir.

Çəy həlgədə bəmon əsir,

Dəştə gəydə qarda dinyo!

İnsan ömrünün borc kimi verildiyini, onun heç də əbədi olmadığını, taleyin həmişə verdiyini nə vaxtsa geri aldığıni özündə əks etdirən hikmətamız ifadələr:

Liskəy coni bə garz doda,

Bə çəy seyo tars-larz doda,

Penco-şəşt sor ey garz doda

Oxoy sedə, bardə dinyo.

Müxtəlif tipli cümlələr şəklində ifadə olunan bu hikmətlər sözlərin hər birində vahid bir bütöv kimi birləşən və üzvlərə ayrılmayan bu və ya digər bitkin fikir ifadə olunur.

Atalar sözleri

Atalar sözü şifahi xalq ədəbiyyatının qədim janrlarındandır. Onlar hər bir xalqın əvəzolunmaz milli sərvətidir. Həm dilçilik, həm də ədəbiyyatşünashq elminin tədqiqat obyekti olan talış atalar sözləri mənsub olduğu xalqın tarixi qədər qədim və zəngindir.

Talış xalqının istər canlı danışq, istərsə də bədii əsərlərinin dilində külli miqdarda atalar sözlərinə təsadüf etmək mümkündür.

Atalar sözü leksem'lər kimi bu və ya başqa anlayışı deyil, bitkin mühakiməni bildirir. Taliş atalar sözləri bu dilin frazeologiyasının ən qədim, əsas hissəsini təşkil edir. Bu iibratamız fikirlərin əksəriyyəti əsrlərdən bəri nəsildən-nəslə ötürülmüş, nitqdə sabit, bütöv birləşmə kimi işlənməyə başlamışdır.

Bütün dillərdə olduğu kimi taliş dilində də atalar sözlərini müxtəlif istiqamətlərdə – mənşeyinə, məzmununa, obrazlılığına, zamana, məkana və s. görə qruplaşdırmaq olar.

Mənşə etibarı ilə taliş dilində mövcud atalar sözlərini iki qrupa ayırmayı məqsədə uyğun hesab edirik:

1)Taliş dilinin özüne məxsus atalar sözləri; 2)Həm taliş, həm də Azərbaycan dilində eyni mənada işlənən atalar sözləri.

Birinci qrup atalar sözlərinə adından da görünündüyü kimi sırf taliş dilində yaranmış, taliş mənşəli hikmətamız fikirlər daxildir. Bu qrupa aid nümunələrə nəzər salaq:

Ağlımandı penc kəsiş harde, səfe iqılışon nıznəse
harde;

Kü bəha, kəçəl dıvo bəka;
Dü dodəş, keçəşən piedə;
Yolon sixan di bəbe, dü əbinı;
Beovandi anqışta ləkətorədə barişə;
Hənək-hənək, oxos dəqənək;
Kinə bə soədə vil bə kam əbinı və s.

İkinci qrupa aid olan atalar sözləri isə Azərbaycan dilində olan atalar sözləri ilə paralel işlənir, yəni taliş dilində hansı mənəni ifadə edirsə, Azərbaycan dilində də həmin mənəni bildirir. Bu qrupa aşağıdakı atalar sözlərini aid etmək olar:

Bevəcə rüji ümür kam bəbe (Pis günün ömrü az olar);

Xido həxi bə nohəxi ədəni (Allah haqqı nahaqqqa verməz);

Bə yoli qüs nidoə kəs, bə yolə bəlo ebəqinə (Böyüyə qulaq asmayan, böyük bəlaya düşər);

Qa bə nal jedə, qa bə mex (Gah nala vurur, gah mixa);

Çismətikü vite əbini.(Qismətdən qaçmaq olmaz) və s.

Taliş dilində olan atalar sözləri mövzu etibarı ilə də rəngarəngdir. Məsələn:

Vətən və el haqqında:

Qəribə virədə vətən əbini
Qəribə odəmədə el əbini.

Əmək və zəhmət haqqında:

Moy riəkəs iştəni bə ov boje;
Şon biqət anqışta bəlişte;
Ko odəmi yol bəka;

Həqiqət və yalan haqqında:

Düəvoj əssəm ve bəha;
Düəvoji terə kirt bəbe;
Düzə sixani əgil bəka;

Bilik və ağıl haqqında:

Ağıl dı yoli – rüki ni;
Ağıl siğdə bedəni, sədə bedə;
Elmi ni, helmi bibü;

Dostluq və birlik haqqında:

Düs bə sə diə bəka, deşmen bə linqon;
Düs qate hostone, düs oğate çətin;
Qo bə qo bürə bəşə, boə bə boə sədo;

Valideyn və uşaq haqqında:

Xonça yaraşığı noğole, kə yaraşığı əgil;
Əğil bə kədə sir əmandni;
Balə nə bənə şini şodoy bedə, nə bənə teli harde;
Pia hürməti zəə bəzine;

Söz və dil haqqında:

Çokə sixan osnə kəybə obəka;
Rosə sixan tel bəbe;
Sixon sıvi di dandoni jiədə benişo, sıvi di kəs əy
əmasni;
Zivon odəmi şinən bəka, telən;
Şinə zivon mori ci lənəkү bebəka.

Ehtiyat və sayıqlıq haqqında:

Bə rü ovəyz oməbü, ijən bome;
Bə əvəsori kijə peşt məbaş;
Di iqla süki hande rüj əbini;
Arifə lo ci tiko dəbəme;
Mü diroz be, bə çəş dəbəşə;

Mərdlik və igidlik haqqında:

Şir pi biədə əv şire;
Bə merdi bə çəy hınə qora nom bənoyn;

Ve zü bə kəsi səbr ve bəbe.

Acizlik haqqında:

Ocızə odəm ci doy sırafə səykü dəbəçike;
Behinə odəmi zivon diroz bəbe;
Bə aşığışon vote: - Zirno bijən
Vote: Poşnəm dəjeda.

Arzu və istək haqqında:

Bənə pozi kü betəm məbi;
Vil bıbü, betəs bıbü.

Yaxlılıq və pislik haqqında:

Çoki bıkə, səküə məkə;
Çokiəti bənə anqə rəziye, kaştə xol bəğande;
Bevəcə ko çana təmiz bikoş, çey riz bəmande;
Bevəcə hamisüə dasədə siolo balə benibəka;

Tənbəllik haqqında:

Bə tənbəlişon vote: -Kəybə edə
Vote: -vo ebədoy;
Pandəmedə harde – harde;
Ko kardə marde – marde;

Bu qəbildən olan ifadələrdə bu və ya digər sözü
onun sinonimi ilə əvəz etmək olar.

Demək olar ki, mənşəyindən, məzmunundan,
obrazlı olub, olmamasından asılı olmayaraq taliş dilində
olan bütün atalar sözü hayatı hadisələrlə əlaqədar olaraq
yaranır və zaman keçdikcə ümumiləşir.

Atalar sözü taliş xalqının inkişaf tarixini, dil xüsusiyyətlərini, adət – ənənələrini öyrənmək üçün əsas mənbələrdən biri olub tədqiqat üçün çox maraqlıdır.

Zərbî - məsəllər

Zərbî - məsəlləri sadəcə məsəl də adlandırırlar. Atalar sözü ilə məsəllər arasındaki yaxınlıq o qədər güclüdür ki, hətta onları bir-birindən ayırmak belə çətinlik törədir. Lakin buna baxmayaraq, bunları bir-birindən ayıran fərqlər də vardır. Zərbî məsəllərdə atalar sözlərinə nisbətən fikir daha tam şəkildə ifadə olunur və nəticə çıxarıılır.

Frazeoloji ifadələr cərgəsinə daxil olan zərbî-məsəllər müəyyən hadisə, rəvayət, əfsanə və lətifələrlə bağlı yaranmış, geniş xalq kütlələri arasında yayılıraq inkişaf etmişdir.

Taliş rəvayətlərinin birində deyilir ki, bir kişinin iki arvadı varmış. Kiçik arvad axsادığı üçün böyük arvad onu acığa «şata» (çolaq) çağırarmış. Bir gün günorta yeməyinə pencərdən tərə bisirirlər. Kişi günorta yeməyə evə gəlir. Ona tərə verirlər. Kişi yeyə-yeyə soruşur:

-İm patə ki patə? (Bu tərəni kim bisirib?)

Boyük arvad fikirləşir ki, yəqin tərə kişinin xoşuna gəlməyib. Qoy deyim ki, kiçik arvad bisirib. Ona görə deyir:

-İştı şatə patə. (Şənin çolağın bisirib.) Sonra kişi deyəndə ki, «-əcəbən çökə patəye» (Əcəb yaxşı tərədir), arvad dediyinə peşman olub deyir: «-MİNƏN DƏY PATƏ» (Mən də onunla birgə bisirmişəm).

Bu rəvayətdən belə bir zərbî-məsəl yaranıb:

İm patə ki patə?

İştı şatə patə.

Əcəbən çökə patəye
MİNƏN DƏY PATƏ.

Zərbî-məsəllərin yaranmasında lətifələrin də rolü böyükdür. Lətifələr ədəbiyyatın çox yayılan və xalqın möişətinə daxil olan janrlardan biridir. Lətifə yiğcam, sadə, lakonik olur.

Taliş dili lətifələrlə zəngindir. Bu lətifələrin müəyyən hissəsi taliş dilində zərbî-məsəllərə çevrilmişdir. Belə zərbî-məsəllərdən bir neçəsinə nəzər salaq:

«Məmmədəli ci kəlxozı sadre, cəmə səy sədr ni ki?» məsəli aşağıdakı lətifənin ibratımız nəticəsindən əmələ gəlmişdir.

Çı Peysə məhəllə dəlok Fərman be. Əv ci hamsüə diku avoy, kəbəkə ənəvi, cəmahati sə - dimi ətoşı. İ kərə çiç be, çiç nibe, ci kəlxozı sədr Məmmədəli di Fərmani arəş qınıye. Şe bə məhəllə qılıy tojə dəlokiş varde. Cəmahati bımı xoşış nome. Hiçki və tojə dəloki nidoşə sə - dim toşə.

İ rüj çayçı vədə tojə dəloki bə cəmahati dimis qate votşə:

-Ha cəmahat, imi biznən ki, bəmi istə sə bidonən toşə, nidonən toşə, sədr çımi həxi bədoy. Əve ki, boən tərsiəti məkən.

Əcəliə mamüən iyo be. Əy dəloki in sixanış məse, aşte bə səpo, votşə:

-Zə, yavə-yavə sixan məkə. Məmmədəli ci kəlxozı sədre, cəmə səy sədr ni ki!..

Xalq arasında bu ibratımız məsəl qisaldılmış «cəmə səy sədr ni» şəklində daha geniş istifadə olunur. Başqa bir lətifəyə diqqət yetirək:

Çı müharibə bə nav Əğdmonədə Qolimi nomədə qılıy sədr hestbe. İ rüj ci kəlxozı se-ço kəl noxəsi qatedə eqinədə mardedə. Qolimi bəsə imisə qatedən dənöydən bə türmə. Türmədə bə vaxt Qolim məshedə ki, peş bəyən

fermədə dı qılı kəli ozo qate, eqinyə mardə. Çığın bə kəlxozı tojə sədrı jiğo qılıy xəbə viğandedə:

– Ha tojə sədr, a dı qılı kəli marde bəstə yola dard məkə, minışon həni qate, türmədəm, a dı qılı kəliən bə binivis bə çimi po.

Bu lətifədən «**bə çimi po binvişt**» məsəli yaranmışdır. Talış dilinin belə inciləri – rəvayət və lətifələrdən alınmış iibrətamız ifadələr müxtəlif məzmunda olub, insanların düzgün tərbiyə olunmasına xidmət edir.

Tapmacalar

Tapmacalar xalq ədəbiyyatının ən geniş yayılmış nümunələrinəndir. Tapmacalar vasitəsi ilə taliş xalqının bədii ifadə vasitələrilə, dil vahidlərilə, xüsusiələrə fərqli olaraq zəngin olan dili daha da zənginləşir. Tapmacalar hər hansı bir əşya, hadisə haqqında söylənilir. Onların bir əlaməti soylənilir, digər əlaməti isə gizli saxlanılır. **Məsələn:**

Bili miyonədə otəş vəştə

(samovar)

Şişə bəkarde əv ovi,

Ebədoy xandəxi, novi

(buz)

Dı qılı honi – ovış sü

(göz yaşı)

Tapmacalar xalq hayatınin bütün sahələrinə aid olur. Mövzu etibarı ilə tapmacalar təxminən aşağıdakı növlərə ayrılır: ev əşyaları, geyimlər, heyvanlar aləmi, bitkilər aləmi, alətlər, yer, təbiət, təbii hadisələr, mücərrəd anlayışlar, elm, texnika haqqında və s.

Ev əşyalarına və alətlərə aid tapmacalar:

Qop jedə i band

Vanq doda si band

(telefon)

Bə rüj zolime, bə şov xanım

(süpürgə)

Nəfəsəş heste, conış ni

(qarmon)

Heyvanlar haqqında:

Dəvüş, dəvüş, dəvüşə,

Həmə i ranqə kişə

(ari)

Pestiş göräge, bədiven,

Jiş honiə çəše, bəhardən.

(qoyun)

Səy təpəş xüni ranqə,

Ha maşta süb bə vanqe.

(xoruz)

Bitkilər aləminə həsr olunmuş tapmacalar:

Se manq linqış ovədə,

Tohiş çəş bəvədə.

(çəltik)

Qılıy tənüm heste, dı qılı nün qədə.

(qoz)

Göy cisimləri ilə bağlı:

Məcməye, şanqo dı sefi pür bedə, bə rüj təy bedə.
(ulduz)

Şəve rüjikü co bəka,
Çəmə dili şo bəka.
(günəş)

Bədii dildə frazeologizmlərin rolü

Bədii dil obrazlı dildir. Bu obrazlılığı təmin edən ən güclü vasitələrdən biri də frazeologizlərdir. Bu məqsədlə də yazıçılar bədii dildə frazeologizmlərdən ardıcıl, sistemli, həm də yaradıcı şəkildə istifadə edir, onların ekspressivlik imkanlarını açıb göstərirlər.

Talış dilində yazış yaradan söz ustadlarının əsərlərində frazeoloji vahidlər demək, olar ki, özünün rəngarəngliyi ilə seçilir. Bunu əyani görmək üçün talış yazılı ədəbiyyatının banisi Z.Əhmədzadənin «Davardə rüjon» poemasından gətirdiyimiz aşağıdakı misralara diqqət yetirək:

Merdon çı vişə doon vardəbin,
Nərrə jedəbin bürs ros kardəbin.
Cəmolən bürson kəşdəbe ərə,
Rikonoj eka, ranqi – rüs pərə.
Bə fik dəğandım davarda rüjon,
Çoknə jidəbin çəmə divojon.

Davardə rüjon Nozi fik karda
Çəşonko mist – mist ason ekardə.

Zindənim boçı əv bə fik şəbe,
Bəkon fatehon əv ümi bəbe.

Bu misralarda «nərrə jedəbin», «rikonoj eka», «ranqi-rüs pərə», «bə fik dəğandım», «fik kardə», «fik şəbe», «ümi bəbe» kimi idiomatik ifadələr əsərin dilini daha da yığcam və təsirli edir.

Talış poeziyasında xüsusi yeri olan Tofiq İlham, Vəlişah Əliyevin yaradıcılığında da frazeologizmlər xüsusi yer tutur. **Məsələn:**

Fikir bıkən, huş bidən
Di dığğəti quş bidən.
(T.İlham)

Geyrət bıkəş merd bəbe
Merd bəkəson merd bəben.
(T.İlham)

Zülfiqarı sədo beşə,
Bəti qoroş əv əlibon şə,
Bətinmişən ana doğ je,
Əve loliş, çimli zivon.
(V.Əliyev)

Tinum vunde ağlim vite,
Mı zindənim be tı hite.
(V.Əliyev)

Çəşon sio, zivon əndə,
Keynə bəbez bəmi əismət??
(V.Əliyev)

Bu misralarda «fikir bıkən», «huş bidən», «quş bidən», «əlibon şə», «dog je», «ağlim vite», «zivon əndə»

kim frazeologizmlər şerin dilini bədii cəhətdən daha da gözəlləşdirir və zənginləşdirir. Bu cür ifadələr həm də bədii dili canlı danışq dilinə yaxınlaşdırır, şerin dilini ləkən, sadə edir.

LÜĞƏTÇİLİK

Lügətçilik dilçilik elminin bir şöbəsi olub, lügətlərin tərtibi və tədqiqi məsələləri ilə məşğul olur. Dilçiliyin bu şöbəsinin əsas məqsəd və vəzifəsi hər hansı bir dilin lügət tərkibinə daxil olan söz və ifadələri yiğib sistemə salmaq, onların mənsubiyəti, mənalarını izah etməkdən ibarətdir.

Talış dilinin bir çox sahələri kimi lügətlərin tərtibi və nəşri sahəsində də mühüm addımlar atılmamışdır. Şübhəsiz, bu talış ədəbi dilinin formallaşması, vahid fonetik, lekik və qrammatik normaların təkmirləşməsinə öz mənfi təsirini göstərir.

Talış dilinin lügətçiliyi sahəsində ilk təşəbbüz 1855-ci ildə göstərilmişdir. Rus dilçisi P.F.Riss «Talışlar, onların hayat tərzisi və dili haqqında» adlı əsərində talış sözlərindən ibarət lügət tərtib etmişdir¹.

Talış dilində ilk çoxdilli lügət isə görkəmli alim B.V.Miller tərəfindən tərtib olunmuşdur. O, özünün «Talış mətinləri» adlı əsərinin sonuna talışça-rusca-fransızca lügət əlavə etmişdir². Lügət 2000 sözü əhatə etə də müstəsnə əhəmiyyətə malikdir.

Talış dilinin lügətçiliyi sahəsindən danışarkən, bu sahədə L.A.Pireykonun xüsusi xidmətini qeyd etmək lazımdır. Onun tərtib etdiyi «Талышско-Русский

¹ П.Ф.Рисс. О талышинцах, их образе, жизни и языке. «Записки Кавказского отдела Имп. Русского географического общества», III kitab, Tiflis, 1855, sah.38-72.

² Б.В.Миллер. Талышские тексты. Москва, 1930, sah.206-261.

словарь» talış dilinin indiyə qədər nəşr edilmiş lügətləri arasında ən mükəmməlidir¹. Müəllif lügətdə sözlərin müxtəlif şivalarda neçə işlənməsinə xüsusi diqqət yetirmiş, sözlərin tam mənasını açmaq üçün xalq danışq dilindən çoxlu nümunələr vermiş, atalar sözləri və aforizmlərdən istifadə etmişdir. Lügətdə 6600 söz verilmişdir. Əsərin əvvəlində müəllif verilmiş dil materiallarının Astara rayonu üzrə - Astara şəhəri, Rüdəkənar və Şiyəkəran kəndləri, Lənkəran rayonu üzrə - Lənkəran şəhəri, Gərmətük və Mamusta kəndləri, Lerik rayonu üzrə - Lerik qəsəbəsi və Cəngəmiran kəndi, Masallı rayonu üzrə isə Hişkədərə kəndində topladığını qeyd edir. Lügətin sonuna 3600 sözdən ibarət «Rusca-talışça göstərici» də əlavə olunmuşdur.

Talış dilində lügətlərin tərtibi və nəşri sahəsində Ə.Ə.Rəcəbovun da müəyyən xidmətləri olmuşdur. Onun məktəblilər üçün hazırladığı «Məktəblinin talışça-azərbaycanca lügəti»² təxminən 6000 sözü əhatə edir. Ə.Ə.Rəcəbov həm də ilk dəfə olaraq talış dilinin orfoqrafiya lügətini tərtib etmişdir. «Tolışə zivoni orfoqrafiya lügət»³ adlanan bu lügətdə 5200 söz verilmişdir.

Talış dilinin lügətçiliyi sahəsində Əli Əbdolinin xidmətləri də təqdirdəlayıqdır. Talış və tat xalqlarının dil, tarix və mədəniyyətlərini ardıcıl tədqiq edən, İran Azərbaycanında yaşayan Ə.Əbdolinin 2002-ci ildə «Talış, tat və qədim azəri dilinin müqayisəli lügəti» Tehranda «Entəsar» nəşriyyatı tərəfindən çap olunmuşdur⁴.

¹ Л.А.Пирейко. Талышско-русский словарь. Изд-во «Русский язык», Москва, 1976.

² Ə.Ə. Rəcəbov. Məktəblinin talışça-azərbaycanca lügəti. «Maarif» nəşriyyatı, Bakı, 1992.

³ Ə.Ə. Rəcəbov. Tolışə zivoni orfoqrafiya lügət. Bakı, 1995.

⁴ «Tolışə sədə» qəzeti, №8 (61), 2002.

SÖZ YARADICILIĞI

Hər hansı bir dilin lügət tərkibi daim inkişaf edir, zənginləşir. Söz yaradıcılığı prosesi ilə əlaqədar olan bu inkişaf həm dilin öz daxili imkanları hesabına, həm də başqa dillərdən alınan sözlər hesabına baş verir.

Talış dilində yeni sözlərin yaranması leksik, morfoloji və sintaktik yollarla özünü göstərir.

Leksik yolla söz yaradıcılığı

Talış dilində leksik yolla söz yaradıcılığı bir-birindən fərqli bir neçə üsulla əmələ gəlir:

1. Fonetik tərkibin dəyişilməsi ilə;

Bu yolla yaranan yeni leksik vahidlər sözün daxilində bu və ya digər səsin dəyişilməsi əsasında baş verir. **Məsələn:** **vıl-qıl; sığ-rığ; kındə-kınqə** və s.

Şübhəsiz, bu sözlər ilk dövrdə həm məna, həm də formaca cini olmuşdur. **Vıl** (gül) – **vıl çine** (gül dərmək), **qıl** (güldən çıxarılmış naxış) – **qıl bekarde** (naxış çıxarmaq), **qıl-qılına** şal (güllü, naxışlı yaylıq); **sığ** (daş) – **rığ** (çox xırda daş); **kındə** – doy **kındə** (ağacın kötüyü), **kınqə** – aləfi **kınqə**.

2. Mürəkkəb sözlərin sadələşməsi ilə;

Talış dilində bəzi sözlər rast gəlinir ki, onlar vaxtı ilə mürəkkəb tərkibə malik olsalar da, tərkibində müəyyən səsin düşməsi ilə sadə sözə çevrilmişdir. **Məsələn:** **vankarde** (çağırmaq). **Vanq** (səs), **karde** (etmək) sözlərdən əmələ gəlmiş «q» səsinin düşməsi ilə sadə sözə çevrilmişdir.

Dasor (əl dəyirmanı). **Das** (əl) və «hor» fel əsasından ibarət olmuş, «h» səsinin düşməsi nəticəsində müasir dildə sadə sözə çevrilmişdir.

Neqo (öküz). **Nia** (erkək), **qo** (inək) sözlərdən əmələ gəlmiş, müasir dildə isə sadə söz kimi işlənir.

3. Dialekt və şivələr hesabına söz artımı;

Talış ədəbi dili tam formalaşmasa da, ümmilikdə götürdükdə dialekt və şivələr bu dilin lügət tərkibinin zənginləşməsində mühüm rol oynayır. **Məsələn:** Astara dialektində işlənən **yali** (tək), **tile** (qaçmaq), **hele** (çağırış) kimi sözlərə bədii əsərlərin dilində tez-tez rast gəlirik. Şübhəsiz, bunlar gələcəkdə talış ədəbi dili lügətinə daxil ediləcəkdir.

Talış dilində leksik yolla sözlərin əmələ gəlməsi prosesində alınma sözlər də mühüm rol oynayır. Bu haqda alınma sözlər bölməsində geniş məlumat vermişik.

Morfoloji yolla söz yaradıcılığı

Talış dilində morfoloji yolla söz yaradıcılığı çox məhsuldardır. Bu yolla yaranan leksik vahidlər ayrı-ayrı söz köklərinə ön və son şəkilçilərin artırılması ilə düzəlir.

Sözdüzəldici ön şəkilçilər

Talış dilində sözdüzəldici ön şəkilçilərin əksəriyyəti geniş sözyaratma imkanına malikdir. Bu şəkilçiləri söz əvvəlinə artırmaqla yeni məna ifadə edən leksik vahidlər əmələ gəlir. Talış dilində ön şəkilçili düzəltmə sözlərdə, əsasən, feldən düzələn fellər, qismən isə isim və sıfətdən düzələn sıfətlər, feldən düzələn zərflər mühüm yer tutur. Ön şəkilçilərindən **-pe**, **-də**, **-o**, **-e**, **-sa** şəkilçiləri fellərə qoşularaq yeni semantik fellər yaradır. **Məsələn:** **pekirne** (dartmaq), **pevarde** (qusmaq), **dəvarde** (keçmək, ötmək), **dəşe** (girmək), **odoy** (qazmaq), **okişte** (söndürmək), **enəme** (əyilmək), **səqinə** (qovmaq) və s.

Talış dilində **-be** şəkilçisi isə həm feldən fel, həm də ismdən sıfət düzəldən şəkilçi kimi çıxış edir. **Məsələn:** **beşə** (çixmaq), **beko** (iğsiz), **beşit** (südsüz) və s. Onu da qeyd edək ki, **-be** şəkilçisi bəzən başqa nitq hissəsinə də qoşulub

yeni söz yarada bilir. Buna misal olaraq **ton** (yan) zərfi əsasında yaranan beton (xaric, bayır) sözünü göstərmək olar.

Talış dilində sözdüzəldici ön şəkilçilərdən biri də -**no** şəkilçisidir. -**no** şəkilçisi vasitəsi ilə isim və sıfatlardan düzələn sıfatların semantik cəhətdən -**be** ön şəkilçisindən yaranan sıfatların daşıqları mənalara uyğundur. **Məsələn:** **nomerd** (namərd), **norozi** (narazı), **nohəx** (haqsız) və s.

Ona ön şəkilçisi isə fellərə qoşularaq tarzı - hərəkat zərfəri əmələ gətirir. **Məsələn:** **ənəhit** (yuxusuz), **ənəhard** (yeməksiz) və s.

Sözdüzəldici son şəkilçilər

Talış dilində morfoloji yolla yaranan sözlərin bir qismi əvvəldə qeyd etdiyimiz kimi son şəkilçilərin iştirakı əsasında düzəlir. Bu şəkilçilər kəmiyyət etibarilə ön şəkilçilərinə nisbətən çox olub, sözyaratma imkanlarına görə daha aktiv mövqeyə malikdir. Onu da qeyd edək ki, talış dilində son şəkilçilər, əsasən, ad düzəldən şəkilçilərdir. Bunlar aşağıdakılardır:

- **a.** - **lonə** (yuva), **rüənə** (yağıltarə), **vizzə** (vizaltı), **ekizə** (öskürək).
- **əti.** - **merdəti** (kişilik), **yoliəti** (böyüklük), **nokəti** (nökərlik);
- **in.** - **zivonin** (dilli), **rinkin** (aciqli), **ovin** (sulu), **tülin** (palçıqlı);
- **j // ij // voj.** - **bokuj** (bəkəli), **lankonuj** (lənkəranlı), **divoj** (kəndli);
- **li.** - **moəli** (anacığım), **kinəli** (qızçıqaz), **nənəli** (nənəciyim);
- **von//əvon.** - **moləvon** (naxırçı), **osiovon** (dəyirmançı);
- **don.** - **nimekdon** (duzqabı), **əğildon** (uşaqlıq);

- **m // im.** - **sem** (yas mərasiminin üçüncü günü);
- **ni.** - **zinəni** (dünənki), **ponəni** (bildirki);
- **nəni.** - **şanqonəni** (gecadəki), **maştənəni** (sabahki);
- **mand.** - **ağılmand** (ağılı), **hinəmand** (hünərlü);
- **i.** - **tolishi** (talışca), **zimisoni** (qarpız), **bevəci** (pislik);
- **çə.** - **lefçə** (yarğança), **vəçə** (keçi balası), **kəlçə** (kəlçə);
- **la.** - **cülə** (çöp), **sükolə** (beçə);
- **çi.** - **dükönçi** (dükançı), **izimçi** (odunçu), **zivelçi** (kömürçü);
- **hığ.** - **şaylığ** (köynəklik), **salığ** (yüzlük), **kinələğ** (ögey qız);
- **minci.** - **iminci** (birinci), **daminci** (onuncu), **saminci** (yüzüncü);
- **əda.** - **əvəsorədə** (yazda), **pozədə** (payızda);
- **vand // əvand.** - **vəyəvand** (toy sahibi), **goməvand** (qohum sahibi);

Gostərdiyimiz bu şəkilçilərdən başqa talış dilində yalnız bir neçə yeni sözdüzəltmə imkanına malik olan, -**kor**, -**əyz**, -**kü**, -**ən**, -**mon**, -**xo**, -**nok**, -**n**. -**ok**, -**o**, -**na** və s. şəkilçilər də mövcuddur. **Məsələn:** **taməkor** (tamahkar), **ovəyz** (sel), **nüñkü** (nankor), **hirdən** (uşaq), **jimon** (yaşayış), **ğarzzo** (borclu), **bədxo** (zalim), **ğozəbnok** (qəzəblı), **diven** (biçin), **şəkkok** (şəkkar), **asbo** (atlı), **tarso** (qorxaq), **çoknə** (necə) və s.

Məsuldar və qeyri-məsuldar şəkilçilər

Dünya dillərində olduğu kimi, talış dilində də şəkilçilər sözyaratma imkanına görə məsuldar və qeyri-məsuldar olmaqla iki qrupa bölünür. Məsuldar şəkilçilər bir qayda olaraq daha çox sözyaratma imkanına malik olur və müxtəlif mənali sözlər əmələ gətirir. Qeyri-məsuldar

şəkilçilərin sözyaratma imkanları isə məsuldar şəkilçilərə nisbətən məhdud olur və əsasən, birmənalı sözlər əmələ gətirir.

Talış ədəbi dili formallaşmadığı üçün şəkilçilərin sözyaratma imkanları üçün də, necə deyərlər, hələlik geniş meydan yoxdur. Daha dəqiq desək, leksik şəkilçilərin fəaliyyət dairəsi məhduddur. Buna baxmayaraq, talış dilində sözdüzəldici şəkilçiləri sözyaratma imkanlarına görə müqayisə etdikdə, dilin müasir vəziyyəti baxımından məsuldar və qeyri-məsuldar şəkilçiləri fərqləndirmək mümkündür.

Talış dilində istər ad, istərsə də fel düzəldən şəkilçilərdən bəziləri geniş sözyaratma imkanlarına görə məsuldar şəkilçilərdir. Ad düzəldən -ə, -əti, -in, -li, -çı, -lıq kimi şəkilçiləri müxtəlif mənənlə çoxlu sözlər düzəldiklərinə görə məsuldar şəkilçi hesab etmək olar. Fel düzəldən ön şəkilçilərə gəldikdə isə, demək olar ki, bunların hamisinin sözyaratma imkanı genişdir. Digər şəkilçilərə nisbətən -ə şəkilçisinin sözyaratma imkanı isə nisbətən məhdud olduğu üçün qeyri-məhsuldar şəkilçidir.

Həm fel, həm də sıfət düzəldən -be ön şəkilçisi isə geniş sözyaratma imkanına görə məsuldar şəkilçidir.

Talış dilində qeyri-məhsuldar şəkilçilər də çoxdur. Bunlara misal olaraq -von//əvon, -vand//əvand, -don, -ça, -ni, -m//im, -mand, -ənə, -ədə, -nənə, -əyz, -o, -mon və s. şəkilçiləri göstərmək olar.

Talış dilində sözdüzəldici şəkilçilərin nitq hissələrinə görə təsnisi

Talış dilində bütün sözdüzəldici şəkilçilərin xüsusiyyətlərini nəzərə alsaq, onları nitq hissələri üzrə üç qrupa bölmək olar: 1)Ad düzəldən şəkilçilər. 2)Fel düzəldən şəkilçilər. 3)Zərf düzəldən şəkilçilər.

Ad düzəldən şəkilçilər

Ad düzəldən şəkilçiləri sözyaratma imkanlarına görə iki yerə bölmək olar: Adlardan ad düzəldən məhsuldar şəkilçilər; Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçilər.

Adlardan ad düzəldən məhsuldar şəkilçilər

Talış dilində adlardan ad düzəldən məhsuldar şəkilçilər aşağıdakılardır:

-ə şəkilçisi. İsim, sıfət və təqlidi sözlərə qoşularaq isimlər əmələ gətirir. **Məsələn:** **dümə** (qoyunda quyruq), **tüma** (torba), **lonə** (yuva), **kümə** (tövlə), **rüə** (bagırsaq), **rüja** (oruc), havza (yemiş), **sipiə** (ağ parça), **vizzə** (vizilti), **şırra** (şırılıt), **tippə** (tappılıt) və s.

-əti şəkilçisi. İsim və sıfətlərə qoşularaq keyfiyyət, xasiyyət, sənət, peşə adı ifadə edən isimlər düzəldir. **Məsələn:** **merdəti** (kişilik), **həmroəti** (yoldaşlıq), **lovğəti** (lovğalıq), **reçinəti** (gözəllik), **istoəti** (ustalıq), **əvəməti** (avamlıq), **bekoəti** (işsizlik), **hisobdarəti** (hesabdarlıq), **boəti** (qardaşlıq), **hələləti** (halallıq), **roziəti** (razılıq), **sələmətəti** (salamathlıq), **təmizəti** (təmizlik), **nokəti** (nökərlik) və s.

-li şəkilçisi. Əsasən isimlərə qoşularaq əzizləmə və kiçiltmə mənənlə isimlər əmələ gətirir. **Məsələn:** **məlli** (anacığım), **kinəlli** (qızçıqaz), **pəlli** (atacığım), **hovəlli** (bacıcığım), **bolli** (qardaşçığım) və s.

Qeyd edək ki, bu şəkilçi bəzən başqa nitq hissələrinə də qoşulub kiçiltmə mənənlə sözlər əmələ gətirə bilir. B.V. Miller -li şəkilçisinin fəaliyyətindən danışaraq çox düzgün olaraq yazar: «Çox maraqlıdır ki, bu şəkilçi az (mən) şəxs əvəzliyinə qoşulub «azlı» (məncik), «i» (bir) miqdardan sayına qoşulub substantiv mənada «dli» (balaca bir), hətta «ənə» (o qədər) miqdardan zərfinə qoşulub «ənəlli» (azca) sözlerini əmələ gətirir¹.

¹ Б.В. Миллер. Талышский язык. Изд-во «Академии Наук СССР», Москва, 1953, с. 97.

-in şəkilçisi. İsimlərə qoşularaq keyfiyyət, xasiyyət, həqiqi mənadan çox məcazi məna bildirən sıfətlər düzəldir. **Məsələn:** ovın (sulu), dılılin (üzəkli), səsin (başlı), rıskin (acıqlı), rüənin (yağlı), zivonin (dilli), dimin (üzlü), vilin (güllü), donin (dənli), qüjdin (ətlili), lozimin (lazimli), nomüsün (namuslu), səvədin (savadlı), nünin (çorəkli) və s.

-be və -no şəkilçiləri. -be şəkilçisi isimlərə, -no isə həm isim, həm də sıfətlərə qoşulub əşyanın yoxluğununu ifadə edən sıfətlər düzəldir. **Məsələn:** besə (başsız), bekəş (qolsuz), beko (işsiz), behol (halsız), beson (övladsız), besədo (səssiz), beko (işsiz), bezivon (dilsiz), nodıl (ürəksiz), nobələd (nabələd), noinsof (insafsız), nohax (haqsız), norozi (narazı), nodinc (nadinc), nosoz (nasaz) və s.

Talış dilində bir sıra Azərbaycan-türk mənşəli məsuldar şəkilçilər bu dilinin söz yaradıcılığında mühüm rola malikdir. Onlar haqqında sonrakı səhifələrdə ayrıca danışacağımız.

Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçilər

-von//əvon şəkilçisi. Bu şəkilçi isimlərə qoşularaq peşə, məşguliyyət bildirən isimlər əmələ gətirir. **Məsələn:** qələvon (çoban), oslovon (dəyirmənci), boğevon (bağban), moləvon (naxırçı).

-von ünsürü talış dilinə mənsub bəzi toponimlərin də tərkibində işlənməkdədir. **Məsələn:** Vilvon (gül becərilən yer), Qomışəvon (camış saxlanılan yer). Bu şəkilçinin etimologiyası haqqında söz açan B.V.Miller bunun avesta dilində «pana», orta fars dilində «pan», yeni fars dilində «ban» şəklində olduğunu göstərir¹.

-don şəkilçisi. İsimlərə qoşularaq yeni mənali isimlər əmələ gətirir. **Məsələn:** əğildon (uşaqlıq), qüqdon (balalıq),

cümindon (sidiqlik), darzəndon (iyəni sancmaq üçün əskidən hazırlanır) və s.

-vand//əvand şəkilçisi. Bu şəkilçi isimlərə qoşularaq sahiblik, bəzən də müəyyən tayfa, nəsil mənəsi bildirən isimlər əmələ gətirir. **Məsələn:** vəyəvand (toy sahibi), kinəvand (qız sahibi), əməkəvand (qohum sahibi), mirzəvand (mirzəli tayfası), lətifəvand (lətifli tayfası) və s.

-j//ij/voj şəkilçisi. İsimlərə qoşularaq məkan mənşəbiyyəti bildirən isimlər düzəldir. **Məsələn:** miyonküj (miyənkülü), masəllük (masallıh), vilvonij (vilvanlı), siğdastıj (siğdaşlı), divoj (kəndli), orandıj (orandlı), züəmj (zuvandlı) və s.

-ça şəkilçisi. İsimlərə qoşularaq, əsasən, kiçiltmə mənali düzəltmə isimlərə əmələ gətirir. **Məsələn:** lefçə (yarğança), timonçə (həsirçə), vəçə (keçi balası), poçə (baldır) və s.

-la şəkilçisi. İsimdən isim düzəldən şəkilcidir. Semantik cəhətdən -ça şəkilçisindən düzəlmüş kiçiltmə mənali isimlərdən fərqlənir. **Məsələn:** kütlə (küçük), sükəla (beçə), qüqlə (körpə buzov), çülə (çöp) və s.

-i şəkilçisi. Əsasən sıfətlərə, bəzən də isimlərə qoşularaq düzəltmə isimlər əmələ gətirir. **Məsələn:** çoki (yaxşılıq), bevaci (pislik), huşki (quraqlıq), dizi (oğurluq), zimstoni//zamstoni (qarpız) və s.

-m//im şəkilçisi. Saylara qoşularaq düzəltmə isimlər əmələ gətirir. **Məsələn:** sem (yas mərasiminin üçüncü günü), haftım (yas mərasiminin yedinci günü), çılım (yas mərasiminin qırxinci günü).

-mand şəkilçisi. İsimlərə qoşularaq düzəltmə sıfətlər əmələ gətirir. **Məsələn:** zümand (güclü), hınəmand (hünərlü), dəvlətmand (dövlətli), ağılmand (ağılli).

-ni//nəni şəkilçiləri. Hər iki şəkilçi zərflərə qoşularaq düzəltmə sıfətlər əmələ gətirir. **Məsələn:** zinəni (dünənki), imrügenəni (bugunkü), ponəni (bildirkı), çoştənəni

¹ B.V. Miller. Əvvəldə göstərilən əsəri, səh.97.

(günortadakı), **maştənəni** (sabahkı) və s.

Bunlardan əlavə taliş dilində **-əyz**, **-ən**, **-o**, **-jor**, **-nok**, **-xo** şəkilçiləri vasitəsilə müxtəlif mənali bir neçə isim və sıfatlar də düzəlir. **Məsələn**: **ovəyz** (sel), **hurdən** (uşaq), **asbo** (altı), **saküəjor** (sərki götürən), **ğəzəbnok** (qəzəbli), **ğarzxo** (borclu).

Fellərdən ad düzəldən şəkilçilər

Taliş dilində feldən ad düzəldən şəkilçilərə az rast gəlinir. Bunlar aşağıdakılardır:

-ə şəkilçisi. Taliş dilində məsuldar olan və əsasən, isim, sıfat və təqlidi sözlərdən isim düzəldən bu şəkilçi fellərə də qoşulub isim əmələ gətirmə imkanına malikdir. **Məsələn**: **ekirə** (öskürək), **dancə** (doğrama), **sırə** (gülüş) və s.

Bu şəkilçilərdən başqa **-mon**, **-n**, **-əndə** şəkilçilərinən düzələn bir neçə feldən əmələ gələn isimə də təsadüs olunur. **Məsələn**: **jimon** (yaşayış), **diven** (biçin), **pərəndə** (cütü).

Fel düzəldən şəkilçilər

Taliş dilində fel düzəldən şəkilçilər bir qayda olaraq ön şəkilçilərinən ibarətdir. Bunlar feldən yeni semantik fellər əmələ gətirir və demək olar ki, hamısı məsuldar şəkilçilərdir.

-pe şəkilçisi. Fellərə qoşularaq hərəkətin yuxarıya doğru olması, yuxarıda baş verməsi semantikasını ifadə edən fellər əmələ gətirir. **Məsələn**: **pelarze** (diksənmək), **pekarde** (oyatmaq), **peniştə** (minmək), **peşe** (çixmaq), **perəse** (çatmaq), **peküə** (dürtmək), **penoy** (dayamaq), **pebe** (ilişmək), **peçine** (dillənmək), **pekirni** (dartmaq) və s.

-də şəkilçisi. Fellərə qoşularaq, əsasən, hərəkətin

daxilə doğru istiqamətlənməsi semantikasını yaradan fellər əmələ gətirir. **Məsələn**: **dənoy** (salmaq), **dəçinə** (yüklemək), **dəsiie** (sürtmək), **dəše** (girmək), **dəje** (sancmaq, ağrımaq), **dəvarde** (keçmək, ötmək) və s.

-o şəkilçisi. Fellərə qoşularaq hərəkətin tamlığı və istiqamətini ifadə edən fellər əmələ gətirir. **Məsələn**: **okarde** (açmaq), **okırne** (çəkmək), **okişte** (söndürmək), **oqıne** (yorulmaq), **odoy** (qazmaq), **ovaşte** (rukü ovaşte) – keçmək (çaydan keçmək), **obirne** (kəsmək), **oqarde** (qayıtmaq), **oğande** (sərmək), **onoy** (vurmaq) və s.

-e şəkilçisi. Fellərə qoşularaq hərəkətin aşağıya doğru istiqamətini, aşağıda baş verməsini ifadə edən fellər əmələ gətirir. **Məsələn**: **ebarde** (udmaq), **eğande** (salmaq), **ekarde** (tökmək), **etirne** (siyirmək), **evaşte** (aşağıya tullanmaq), **eqəte** (sixmaq, basmaq), **eroxne** (sallamaq), **enəme** (əyilmək), **eküe** (çırpməq), **esüle** (yaxmaq), **esiie** (azmaq), **eşe** (düşmək) və s.

Taliş dilində **-be** və **-sə** ön şəkilçiləri vasitəsilə də yeni mənali fellər düzəlir. Yuxarıda göstərdiyimiz şəkilçilərə nisbətən bunların sözyaratma imkanı bir qədər məhduddur.

-be şəkilçisi. Fellərə qoşularaq hərəkətə ayırmaq, təcrid etmək, uzaqlaşmaq semantikasını verir. **Məsələn**: **bevarde** (çixartmaq), **beşe** (bə so beşe) – çıxmaq (həyətə çıxmaq), **begände** (koykü begände) – qovmaq (idən qovmaq) və s.

-sə şəkilçisi. Fellərə qoşularaq müxtəlif mənali fellər əmələ gətirir. **Məsələn**: **sənoy** (qalamaq), **səğande** (artırmaq), **səkarde** (kolo səkarde) – qoymaq (papaq qoymaq) və s.

Zərf düzəldən şəkilçilər

Taliş dilində zərf düzəldən şəkilçilər kəmiyyət etibarı ilə azlıq təşkil edir və bunların sözyaratma imkanları nisbətən məhduddur. Bunlar aşağıdakılardır:

ənə şəkilçisi. Bu ön şəkilçi sellərdən tərzi-hərəkət zərfləri əmələ gətirir. **Məsələn:** ənəhut (yuxusuz), ənəhard (ənəhard mande) – yeməksiz (yeməksiz qalmaq).

kü//ikü şəkilçisi. İsimlərin sonuna artırmaqla səbəb və məqsəd zərfləri əmələ gətirir. **Məsələn:** tarşikü (qorxudan), ğəhərikü (qəhərdən), sardikü (soyuqdan), şoykü (sevincdən) və s.

ədə şəkilçisi. Zərflərin sonuna qoşularaq yeni mənalı zərflər əmələ gətirir. **Məsələn:** pozədə (payızda), əvəsərədə (yazda), navədə (qabaqda), jintonədə (aşağıda) və s.

-i şəkilçisi. Xalq adlarına qoşularaq adverbial zərflər əmələ gətirir. **Məsələn:** tolışı (talışca), turki (Türkçe), farsi (farsça), ürüsü (rusça) və s.

Azərbaycan-türk mənşəli bəzi şəkilçilərin talış dilində sözyaradma imkanları

Dünya xalqlarının qarşılıqlı surətdə bir-biri ilə siyasi-iqtisadi, mədəni əlaqələri ayrı-ayrı leksik vahidlərin, qrammatik formaların bir dildən başqa bir dilə keçməsinə səbəb olur.

Azərbaycan dilinin talış dilinə güclü təsiri nəticəsində işlər ayrı-ayrı leksik vahidlər, istərsə də, müxtəlif şəkilçilər bu dilə keçərək möhkəmlənmişdir.

Adətən, özgə dilin sözdüzəldici şəkilçiləri hər hansı bir dilə ayrılıqda deyil, öz sözlərinin tərkibində daxil olur. Talış dilinə Azərbaycan dili vasitəsilə keçən bəzi şəkilçilər ayrı-ayrı türk mənşəli sözlərin tərkibində olmaqla yanaşı, talış dilinin öz sözlərinə də qoşulub yeni sözlər yarada bilir.

Dil əlaqələri probleminin tanınmış tədqiqatçılarından olan V.Uriel alınma şəkilçilərin başqa dildəki mövqeyindən söz açaraq yazmışdır: «Sözdüzəldici morfemlərin söz alan dildə məhsuldar olmasının başlıca səbəblərindən biri odur ki, bu dil həmin sözün həm

şəkilçili, həm də şəkilciz variantlarını alır»¹.

Talış dilinin lügət tərkibi ilə tanışlıq göstərir ki, Azərbaycan dilindən talış dilinə bir çox sözdüzəldici şəkilçi körək morfemlərlə birlikdə keçmiş və bu dildə indi geniş şəkildə işlənir. **Məsələn:** evli, ovçı (ovçu), slizmə, dolma (dolma) və s.

Azərbaycan dilinin talış dilinə təsirində diqqəti cəlb edən ən başlıca cəhətlərdən biri də bu dildəki sözdüzəldici morfemlərin talış dilinə mənsub köklərə qoşulub yeni mənalı sözlər yaratmasıdır. Onlardan biri də türk dillərinin hamisində, o cümlədən Azərbaycan dilində də məsuldar sayılan -çı şəkilçisidir.

E.V.Sevortyan -çı şəkilçisinin funksiyasından bəhs edərkən yazar: «Ümumiyyətlə türk dillərində -çı şəkilçisi isitmələrə qoşularaq geniş mənada şəxsin fəaliyyətini bildirən sözlər düzəldir»².

Azərbaycan dilində, əsasən, isimdən isim düzəldən dörd varianti -çı şəkilçisi talış dilində yalnız -çı şəklində işlənir. Bu şəkilçi Azərbaycan dili vasitəsilə talış dilinə keçən bir sıra sözlərin tərkibinə qoşula bilir. **Məsələn:** ərəbəçi (arabaçı), kəlxozçı (kalxoççu), alverçi, trəxtorçi (traktorçu), maşinçı (maşınıçı) və s.

Türk dillərinə məxsus -çı şəkilçisinin talış dilinin söz yaradıcılığında geniş imkanlara malik olduğunu sübut edən cəhətlərdən biri də budur ki, bu şəkilçi nəinki Azərbaycan dili alım malarında işlənir, hətta talış dilinin leksik vahidlərinə də fəal surətdə qoşulub yeni mənalı sözlər əmələ gətirir. **Məsələn:** izimçi (odunçu), zivelçi (kömürçü), moyçi (balıqçı), vişəçi (meşəçi), şitçi (sütçü), divençi (biçinci), koçi (işçi) və s.

¹ В.Уриэл. Одноязычие и многозычие. «Новое в лингвистике», Москва, 1972, сəh.41.

² Е.В.Севортян. Аффиксы именного словообразования в азербайджанском языке. Москва, 1966, сəh.84.

Türk dillerinin hamisinde, eləcə də müasir Azərbaycan dilində ən məsuldar şəkilçilərdən biri də dörd variantlı **-lıq** şəkilçisidir.

M.Hüseynzadə **-lıq** şəkilçisi haqqında söz açaraq bu şəkilçi vasitəsilə sadə isim və sıfırlardan, həmçinin fəldən düzələn sıfırlardan, eləcə də say və əvəzliklərdən keyfiyyət, xasiyyət, vəzifə, peşə, hal-vəziyyət, yer və əşya adı ifadə edən isimlərin düzəldiyini qeyd edir. S. Cəfərov isə Azərbaycan dilində bu şəkilçi vasitəsilə on bir mənə qrupunda birləşən adlar düzəldiyini göstəri.

Tədqiqatlar sübut edir ki, taliş dilində bu şəkilçi bir variantda **-lıq** şəklində müxtəlif mənali isimlər yaradan məsuldar şəkilcidir. Onu da qeyd edək ki, taliş dilində **-lıq** şəkilçisinin funksiyasını bu dilə mənsub **-əti** və **-i** şəkilçiləri də yerinə yetirirlər. **Məsələn:** **pəti** (qocalıq), **bərabərəti** (bərabərlik), **çoki** (yaxşılıq) və s. Lakin istər Azərbaycan dilinə mənsub bəzi alınnımlara, istərsə də taliş dilinə mənsub bir çox sözlərə **-əti** və **-i** şəkilçiləri qoşula bilmir.

Türk mənşəli **-lıq** şəkilçisi Azərbaycan dilindən taliş dilinə keçən sözlərin tərkibində işlənməklə yanaşı, taliş dilinə məxsus sözlərə də qoşulub müxtəlif mənali isimlər əmələ gətirir. Kök sözlə birlikdə keçən, Azərbaycan dilində bir cismiñ çox olduğu məkanı bildirən atraktiv isimlər; **gümüşləq** (qumluq), **çayırlıq** (çayırlıq), **gəmişləq** (qamışlıq), yemək mənsubiyəti olan atraktiv isimlər; **bozbaşlıq** (bozbaşlıq), **kəbəbləq** (kabablıq) kimi sözlər hazırda taliş dilində vətəndaşlıq hüquqi qazanmışdır.

Bununla yanaşı **-lıq** şəkilçisi taliş dilinin öz sözlərinə də qoşulub Azərbaycan dilinə mənsub sözlərdə yaratdığı semantik mənani əmələ gətirə bilir. **Məsələn:** **şəyliq** (köynəklik), **şəlvohlıq** (şalvarlıq), **aləflıq** (otluq), **manqlıq** (aylıq) və s.

Taliş dilində **-lıq** şəkilçisi qohumluq anlayışı bildirən bəzi sözlər də əmələ gətirir. **Məsələn:** **moəliq** (ögey ana),

pəliq (ögey ata), **zoəliq** (ögey oğul) və s. Qeyd edək ki, bu sözlərin daşıdığı mənalar taliş dilində **-əti** şəkilçisindən düzələn **moəti** (analıq), **pəti** (atalıq), **zoəti** (oğulluq) kimi sözlərin daşıdığı mənalardan fərqlənir. **Məsələn:** Im çay pişni, **pıshıq** (Bu onun atası deyil, ögey atasıdır). Şahbaz çoka **pəti** kardə (Şahbaz yaxşı atılıq edir). Çay **moəliq** hese (Onun ögey anası var). **Moəti** karde (analıq etmək).

Taliş dilinə Azərbaycan dilinə mənsub **-dəki** şəkilçisinin də təsiri müşahidə olunur. Müasir Azərbaycan dilində **-dəki** (**-dəkəi**) şəkilçisinin quruluşundan söz açan dilçilərin yekdil fikri budur ki, bu şəkilçi mürəkkəb olub, ismin yerlik hal şəkilçisi ilə **-ki** (**-ki**) şəkilçisinin birləşməsindən düzəlmüşdir.

Azərbaycan dilində iki variantlı olan bu şəkilçi taliş dilində yalnız **-dəki** şəklində müyyəyen bir əşyanın, hadisənin yerini bildirən sıfatlar əmələ gətirir. **Məsələn:** **kədəki** (evdəki), **kümədəki** (tövlədəki), **osmondəki** (göydəki), **diyodəki** (dənizdəki), **iyodəki** (burdəki) və s.

Sintaktik yolla söz yaradıcılığı

Taliş dilinin lügət tərkibini zənginləşdirən vasitələrdən biri də sintaktik yolla söz yaradıcılığıdır. Bu yolla yaranan yeni leksik vahidlər iki sözün forma və məzmunca birləşməsi əsasında yaranır. Taliş dilinin lügət tərkibinə nəzər saldıqda məlum olur ki, bu dildə morfoloji yolla sözdüzəltməyə nisbətən, sintaktik yolla söz yaradıcılığının imkanları məhduddur. Yəni düzəltmə sözlər daha geniş yayılmış, mürəkkəbleşmə isə az inkişaf etmişdir. Kəmiyyətə görə mürəkkəb isimlər və analitik yolla düzəlmüş fellər bu dildə daha geniş şəkildə özünü göstərir.

Mürəkkəb isimlər. Taliş dilində mürəkkəb isimlərin düzəlmə qaydaları müxtəlidir. Bunu nəzərə alaraq bu dildə mürəkkəb isimləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) birinci komponentində -ə şəkilçisi olan və ikinci tərəfi təyin edən iki ismin birləşməsindən düzələn mürəkkəb isimlər; **məsələn**, **diməkkikə** (yanaq), **müləxolə** (hörük), **küməkijə** (sərcə), **kəşəbin** (qoltuq), **bümrəmişə** (yerkökü), **lefədim** (yorğanüstü) və s. Lənkəran-Astara bölgəsində taliş dilinə mənsub mürəkkəb tərkibli coğrafi adların da əksəriyyəti bu üsulla yaranıb. **Məsələn**: **Şixəkon** (**Şixakəran**), **Vizəzəmin**, **Rükəno** (**Rüdəkənar**), **Şiyəkon** (**Şiyəkəran**) və s.

b) tərəfləri şəkilcisi olmayan iki ismin birləşməsi ilə düzələn mürəkkəb isimlər; **məsələn**, **Şonəmü** (yun darama üçün alət), **lüzədoy** (qarınağrısı), **avəviskə** (ildirim), **xəməncə** (xırman yeri), **kübiz** (dağkeçisi), **sinəband** (yəhərin ön qayışı), **sədoj** (başağısı) və s. Taliş dilində bu şəkildə olan və mənsubiyyət mənasını ifadə edən bəzi mürəkkəb isimlər Azərbaycan dilində hərfi tərcümə (kalka) yolu ilə keçmişdir. **Məsələn**: **mamüzoə** (əmioğlu), **dayzoə** (dayı oğlu), **xaləzoə** (xalaoğlu) və s.

c) birinci tərəfi -ə şəkilcisinə qəbul etmiş isim, ikinci tərəfi taqlidi söz və feldən düzələn isim olan mürəkkəb isimlər; **məsələn**, **pasəbelə** (qoyun məlaşması), **moləbüra** (mal böyürtüsü), **avəqürə** (göy gurultusu), **bülməlarzə** (zəlzələ) və s.

ç) birinci tərəfi -ə şəkilcisinə qəbul etmiş (söz saitlə bitəndə -ə düşür) sıfət, ikinci tərəfi isim olan mürəkkəb isimlər; **məsələn**, **qışəpəni** (quşəppəyi), **siyokijə** (qaratoyuq), **səsiniə** (qarquşu), **vazəxtüq** (qaban), **sardəpüs** (sarıcıçək) və s.

d) isimlə fel əsasının birləşməsindən əmələ gələn mürəkkəb isimlər; **məsələn**, **qoduş** (sərinc), **pasnəsüt** (köösöv), **şəvnış** (Azərbaycan dilində qarşılığı yoxdur) və s.

e) birinci tərəfi keçmiş zaman felisəfəti, ikinci tərəfi isimdən ibarət olan mürəkkəb isimlər; **məsələn**, **zandəqə** (inək), **pıækəs** (aşıq, vurğun), **məsəkəs** (eşidən) və s.

ə) komponentləri müstəqil mənaya malik olan, yaxın

və əks mənali sözlərdən ibarət mürəkkəb isimlər; **məsələn**, **bəşte-bolo** (boy-buxun), **kə-bə** (ev-esik), **çəş-bəv** (goz-qaş), **das-dim** (əl-üz), **qəv-qüş** (ağız-burun), **nün-nimek** (duz-çörək), **das-po** (əl-ayaq), **doğ-dəvo** (dava-dərman), **ləvə-rüə**, **düs-düşmen** (dost-düşmən) və s.

f) ikinci tərəfi müstəqil işlənməyən mürəkkəb isimlər; **məsələn**, **mol-mələ**, **merd-münə**, **olət-molət**, **kitob-mitob**, **zivon-mivon** və s.

Mürəkkəb sıfətlər. Taliş dilində mürəkkəb isimlərə nisbətən mürəkkəb sıfətlərə az təsadüf olunur. Bunlar bir neçə yolla düzəlir:

a) birinci tərəfi sıfət (samitlə bitən sözlərə -ə şəkilçisi qoşulur), ikinci tərəfi isim olan mürəkkəb sıfətlər; **məsələn**, **sipiriş** (ağsaqqal), **təmikədil** (yumşaqürək), **dirozəmə** (uzunsəc), **siiodim** (üzüqara), **sioçəş** (qaragoz) və s.

b) birinci tərəfi isim, ikinci tərəfi sıfətlə ifadə olunan mürəkkəb sıfətlər; **məsələn**, **sədəsivik** (başdanyüngül), **qəvdanq** (ağzipozuq), **sərdanq** (başipozuq) və s.

c) birinci tərəfi isim, ikinci tərəfi feli sıfətdən ibarət olan mürəkkəb sıfətlər; **məsələn**, **diləsüt** (ürəyiyanan), **ğırba** (qırılmış), **ğırəkə** (qırıcı) və s.

ç) ikisi isimin arasına «bə» bitişdiricisinin artırılması ilə düzələn mürəkkəb sıfətlər; **məsələn**, **siğbəsə** (başdaşlı), **muştəsə** (başiqapazlı), **qiybəkül** (boynubükük) və s.

d)iki sıfətin təkrarlanması nəticəsində yaranan mürəkkəb sıfətlər; **məsələn**, **çok-çok** (yaxşı-yaxşı), **reçin-reçin** (gözəl-gözəl), **diroz-diroy** (uzun-uzun), **bılind-bılind** (uca-uca) və s.

Mürəkkəb fellər. Taliş dilinin lügət tərkibində analitik yolla yaranan mürəkkəb fellər geniş şəkildə özünü göstərir. Belə fellər adlarla köməkçi fellərin birləşməsindən əmələ gəlir. Bu baxımdan taliş dili, güman ki, dünyanın bütün dillərində fərqlənir. Taliş dilində bütün mürəkkəb fellər, demək olar ki, **karde** «etmək» (təsirli fellər yaradır) və **be** «olmaq» (təsisiz fellər yaradır) köməkçi felləri

əsasında yaranır. Xüsusən, «**karde**» feli taliş dilinin felyaratma sistemində güclü mövqeyə malikdir. **Məsələn:** **ko karde** (işləmək), **diə karde** (baxmaq), **sə karde** (qurtarmaq), **lii karde** (soymaq), **vilo karde** (dağıtmaq), **qin be** (itmək), **band be** (batmaq), **xəbə be** (ayılmaq) və s. Bu iki feldən başqa taliş dilində semantikası zəifləmiş **je** (vurmaq), **doy** (vermək), **qəte** (tutmaq) və s. köməkçi fellər də mürəkkəb fellərin yaranmasında iştirak edir. **Məsələn:** **zikkə je** (qışdırmaq), **tənə je** (danlamaq), **qılış doy** (dirləmək), **xəbə qate** (soruşmaq) və s.

Mürəkkəb zərflər. Taliş dilində mürəkkəb zərflər müxtəlif üsullarla əmələ gəlir:

a) eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb zərflər; **məsələn**, **qədə-qədə** (yavaş-yavaş), **rə-rə** (tez-tez), **süte-süte** (yana-yana), **sire-sire** (gülə-gülə), **tarse-tarse** (qorxa-qorxa), **di-di** (gec-gec), **maştə-maştə** (səhər-səhər) və s.

b) təkrar olunan eyni sözlərin arasına «**be**» bitişdiricisinin artırılması ilə düzələn mürəkkəb zərflər; **məsələn**, **dimbədim** (üz-üzə), **dasbədas** (əl-ələ), **rüjbərij** (günböyük), **kəbəkə** (evbaev), **vəbəvə** (qabaq-qabağa) və s.

c) antonim sözlər hesabına yaranan mürəkkəb zərflər; **məsələn**, **şəv-rüj** (gecə-gündüz), **rə-di** (tez-gec), **mrümaştə** (bu gün-sabah), **iyo-əyo** (bura-ora), **vəsi-təsi** (ac-susuz) və s.

ç) müxtəlif mənali iki sözün arasına «**be**» bitişdiricisinin artırılması ilə düzələn mürəkkəb zərflər; **məsələn**, **səbəsarü** (başısağlı), **rüjbəmiyon** (günəşir), **səbəsape** (üzüyuxarı) və s.

Taliş dilində mürəkkəb say və əvəzliliklər nisbətən azlıq təşkil edir. Bu tipli mürəkkəb sözlər, əsasən, analitik yolla yaranır. **Məsələn:**

Mürəkkəb saylar; **i-di** (bir-iki), **penc-şəş** (beş-altı), **da-ponzə** (on-on beş), **davı i** (on bir), **vistı se** (iyirmi üç), **sivi ço** (otuz dörd) və s.

Mürəkkəb əvəzliliklər; **ha ki** (hər kim), **ha şe** (hər şey), **filonkəs** (filankəs).

MÜNDƏRİCAT

Ön söz	3
Taliş dilinin tədqiqi	5
Leksikologiya	12
Taliş dilində forma və məzmunca söz qrupları	12
Çoxmənali sözlər	12
Omonimlər	17
Sinonimlər	22
Antonimlər	27
Taliş dilinin mənşəcə lügət tərkibi	31
Taliş və digər İran dilləri ilə ortaqlıq təşkil edən sözlər	31
Taliş dilində alınma sözlər	34
Taliş dilinin istifadə dairəsinə görə leksikası	42
Ümumxalq leksikası	42
Pəşə-sənət leksikası	42
Dialektik leksikası	43
Köhnəlmış sözlər	44
Frazeologiya	44
İdiomlar	45
İbarələr	47
Sintaktik strukturalı frazeologizmlər	48
Hikmətləi sözlər	49
Atalar sözləri	51
Zərbə-məsəllər	56
Tapmacalar	58
Bədii dildə frazeologizmlərin rolü	60
Lügətçilik	62
Söz yaradıcılığı	64
Leksik yolla söz yaradıcılığı	64
Morfoloji yolla söz yaradıcılığı	65
Məsuldar və qeyri-məsuldar şəkilçilər	67
Taliş dilində sözdüzəldici şəkilçilərin nitq hissələrinə ..	68

göra təsnifi	
Ad düzəldən şəkilçilər	69
Adlardan ad düzəldən məsuldar şəkilçilər	69
Adlardan ad düzəldən qeyri-məsuldar şəkilçilər	70
Fellərdən ad düzəldən şəkilçilər	72
Fel düzəldən şəkilçilər	72
Zərf düzəldən şəkilçilər	73
Azərbaycan-türk məşəli bəzi şəkilçilərin təlş dilində sözyaratma imkanları	74
Sintaktik yolla söz yaradıcılığı	77

Yığılmağa verilmiş 06.06.2003.

Çapı imzalanmış 16.08.2003.

Sərti çap vərəqi 5,2. Sifariş № 526.

Kağız formatı 60x84 1/16. Tıraj 500.

Kitab «Nurlan» neşriyyat-poliqrafiya müəssisəsində
hazır diapoziitivlərdən çap edilmişdir.

Direktor: **N.B.Məmmədli**

Tel: 97-16-32; 8-50-311-41-89

Ünvan: İçəri Şəhər, Maqomayev 3, döngə 8/4.

80 onuncu sənəd pənə mədəniyyət işbəcubəsə obnilib gələT